

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

Ilham Aliyev

SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



Nö 126 (5846) 16 iyul 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Yeganə məqsəd xalqın rifah halını daha da yaxşılaşdırmaqdır!

Prezident İlham Əliyevin həyata keçirdiyi
siyasətin də başlıca məqsədi məhz budur

Səh 2



3

DSX: Gürcüstan
vətəndaşları tərəfindən
Azərbaycan sərhəd
naryadına qarşı insident
törədilib



5

"Gənc liderlər üçün
yay məktəbləri"



12

Ermənistən daha
böyük böhran
məngənəsindədir



16 iyul 2019-cu il

Yeganə məqsəd xalqın rifah halını daha da yaxşılaşdırmaqdır!

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin də başlıca məqsədi məhz budur

Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş VI müşavirənin iştirakçılara ünvanlığı təbrikdə deyilir: "Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası da Azərbaycan Xalq Cümhuriyyətinin üzləşdiyi çətinliklərə qarşılaşmışdı. Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddiaları və torpaqlarımızın işğalı, mürəkkəb siyasi proseslər, sosial-iqtisadi problemlər müstəqilliyini yenə bərpa etmiş Azərbaycan Respublikasının taleyini sual altına qoymuşdu.

1993-cü ilin iyununda xalqın israrlı tələbi ilə Ulu Önder Heydər Əliyevin hakimiyətə qayıdışı tariximizdə dönlüş nöqtəsi oldu. Heydər Əliyev Azərbaycanı o ağır vəziyyətdən qurtararaq inkişaf yoluna çıxardı, ölkəmiz bütün sahələrdə inamlı irəliyə doğru addimlamağa başladı ve xarici siyaset strategiyamızın temel prinsipləri müəyyən olundu. Ötən dövr ərzində biz güclü, qüdrətli dövlət qura bildik və bu gün biz əminliklə deyə bilərik ki, Azərbaycan dövləti heç vaxt indiki kimi güclü olmamışdır.

Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil siyaset aparan və beynəlxalq aləmde böyük nüfuzu malik olan bir ölkədir. Bizimlə əməkdaşlıq edən ölkələrin sayı daim artır. Biz dünyadan ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına iki dəfə sədrlik etmişik. Biz bütün digər aparıcı beynəlxalq təşkilatlarla çox sıx əməkdaşlıq edirik. Azərbaycan bütün dünyada etibarlı tərəfdən kimi tanınır, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir və buna görə də, ölkəmizə böyük hörmət və rəğbətlə yanaşırlar.

Ölkəmizin xarici siyaseti uğurlu daxili siyasetimizin davamıdır. Müstəqilliyimizin möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin beynəlxalq birliyin feal üzvüne çevrilməsində diplomatlarımızın və diplomatik xidmət orqanlarımızın müstəsnə xidmətləri var.

Ermenistanın Azərbaycana qarşı hərbi təcavüzüne son qoyulması, işğal olunmuş ərazilərimizin azad edilməsi və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi xarici siyasetimizin gündəliyində duran ən vacib məsələdir. Ardıcıl diplomatik səylərimiz nəticəsində, beynəlxalq ictimaiyyət ölkəmizin ərazi bütövlüyü və suverenliyini, münaqişənin, məhz bu prinsiplər əsasında həllini qətiyyətlə destekləyir.

Son 16 ilin uğurlu nəticələri Azərbaycanın dinamik inkişaf yolunda olduğunu bir daha təsdiqləyir

Bəli, Ulu Öndər Heydər Əliyevin Aərbaycana rəhbərlik etdiyi 50 il və bu uğurlu siyasetin layıqli davamçısı Prezident İlham Əliyevin son 16 illik hakimiyəti dövründə əldə etmiş olduğu titanik inkişafə diqqət yemək kifayətdir ki, ölkəmizin nə qədər dinamik inkişaf yolunda olduğunu görəsən. Prezident İlham Əliyevin yaratdığı yeni makroiqtisadi platforma və inkişaf formulu



Azərbaycanın son illər proqressiv meyillərlə irəliləməsinin əsas konseptlərini təşkil edib. Makroiqtisadi sabitliyin qorunub-saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində, bu gün Azərbaycan, bütövlükde, Cənubi Qafqazın lideri və dünyanın en sürətli inkişaf tempine malik ölkələrindən biridir. Bu il iqtisadi sahədə köklü islahatların davam etdirilməsi, bu islahatların nəticələri, Azərbaycanın artıq dünyada ixracatçı ölkə kimi qəbul olunması, bütövlükde, ötən dövrün yekunları, uğurlu nəticələr Azərbaycanın dinamik inkişaf yolunda olduğunu bir daha təsdiqləyir.

Eləcə də, kənd təsərrüfatında mühüm inkişafın nəzərə çarpması, eyni zamanda, dövlətin özəl sektorun inkişafına göstərdiyi diqqəti xüsusi qeyd etmek lazımdır. Eyni zamanda, Azərbaycanın uğurlu inkişafını ölkə Prezidentinin sahibkarlığın inkişafına, mütəmadi olaraq, diqqət və qayğısının nəticəsində, yerlərde kənd təsərrüfatının inkişafına nail olunub. Qəbul olunmuş müvafiq dövlət programlarının uğurlu icrası isə, bu inkişafi daha da dinamik edir. Büttövlükde, son 16 ilin uğurlu nəticələri Azərbaycanın dinamik inkişaf yolunda olduğunu bir daha təsdiqləyir.

Əksər dünya ölkələri Azərbaycanın iqtisadi modelini öyrənir, onu tətbiq etməyə çalışırlar

Ümumiyyətə, son 16 ilde Azərbaycan, iqtisadi baxımından ele bir səviyyədə inkişaf edib ki, hətta ölkəmizin təcrübəsi inkişaf etmiş dövlətlər üçün də örnək rolunu oynayıb. Tesadüfi deyil ki, bu gün əksər dünya ölkələri Azərbaycanın iqtisadi modelini öyrənir və onu tətbiq etməyə çalışırlar.

Prezident seçkilərindən keçən dövr ər-

zində, müşahidə edilən müsbət tendensiyalardan biri də dövlət başçısının, ardıcıl olaraq həm xarici, həm də daxili səfərləre çıxmışdır. Adətən, dünya ölkələrində bu və ya digər seçkilərdən sonra seçki mübarizəsində qalib ayrılan şəxs və ya partiya bir müdət seçki ağırlığını aradan qaldırmak üçün istirahət üstünlük verir. Lakin gördündüyü kimi, Azərbaycan Prezidenti seçkilərden dərhal sonra belə gərgin iş rejimini davam etdirirək, daxili və xarici səfərlər etdi. Ümumiyyətə, dövlət başçısı mütəmadi qaydada ictimaiyyətin nümayəndləri ilə görüşür, tez-tez bölgələrə sefərlər gedir. Prezident insanları narahat edən məsələlərlə yerindən təaliş olur, həmçinin, əvvəller verilən tapşırıqların müvafiq qurumlar tərəfindən necə icra edildiyi ilə maraqlanır. Beləliklə, bir tərəfdən nəzarət möhkəmlənir, məmurların mesuliyyəti artır, digər tərəfdən isə, dövlət siyasetinin prioritətləri müəyyənləşdirilərək, yerlərde insanların qaldırdıqları məsələlər mütləq nəzərə alınır.

Ümumiyyətə, ötən 16 il ərzində reallaşdırılan məqsədyönlü siyaset sayəsində Azərbaycan bütün sahələrdə böyük uğurlara nail olub. Bu dövrde bütün dünyada iqtisadi cəhətdən Azərbaycan kimi dinamik inkişaf edən ölkələrin sayı çox az olub. Belə ki, son 16 il ərzində, iqtisadiyyatımız 3,2 dəfə artıb ki, bu da dünyada ən yaxşı göstəricilərdən biri hesab olunur. Həyata keçirilən davamlı dəstək tədbirləri, aparılan məqsədyönlü islahatlar sayəsində, qeyri-neft iqtisadiyyatımız 2,8 dəfə artıb. O cümlədən, qeyri-neft ixracı 4,1 dəfə artıb. Bu gün Cənubi Qafqaz regionunun iqtisadiyyatının, təxminən, 70 faizi Azərbaycanın payına düşür. Ötən 16 ilde Azərbaycan, həmçinin, strateji valyuta ehtiyatlarını dəfələrlə artıraraq, 44 milyard dollara çatdırmağa nail olub. Bütün bu faktlar Azərbaycanın kifayət qədər böyük potensiala və gücə malik dövlət olduğunu göstəricisidir.

Son 16 ilde reallaşdırılan məqsədyönlü siyaset sayəsində, respublikanın iqtisadi müstəqilliyinin təmin olunması, maliyyə im-

Rəsmi xronika

Azərbaycan Prezidenti İlham Əliyev Rasim Əliyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda memarlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətine görə Rasim Həsən oğlu Əliyev "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilir.

Kanlarının genişləndirilməsi Azərbaycanın özünənim hissini artırır və ölkənin siyasi müstəqilliyini təmin edir. Bu gün Azərbaycan regional və global miqyasda gedən proseslər təsir göstərmək iqtidarında olan güclü aktora əvvəlib.

Ancaq əldə edilmiş nailiyyətlər, təbii ki, kifayət etmir. Çünkü zaman dəyişikcə, dünyada inkişaf etdiyinə, qarşıya yeni-yeni hədəflər çıxır. Ona görə də, daha güclü Azərbaycan qurmaq üçün daha böyük əzmlə və səyli çalışmaq zərurətə çevrilir. Elə prezident seçkilərindən sonra siyasi sahədə həyata keçirilən islahatlar da, mehz buna hesablanıb. Burada isə yeganə məqsəd, dövlətimizi daha da gücləndirmək, xalqın rifah halının daha da yaxşılaşdırmaqdır. Elə dövlət başçısı və dövlətin həyata keçirdiyi siyasetinin də başlıca məqsədi, mehz budur.

Bütövlükde, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı davamlı xarakter daşıyır və əldə olunan nailiyyətlər də bunu təsdiqləyir.

Bir sözə, bütün bunlar isə xalqımız, dövlətimiz və Vətənimiz üçündür. Yəni görülən bütün işlər bizi qələbəyə, parlaq işləqli gələcəyə aparır. Əminliklə deyə bilərik ki, bu program regionların sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq və Azərbaycan Prezidenti İlham Əliyev hələ çox böyük zəfərlərə imza atacaq.

RƏFIQƏ KAMALQIZI

Mehriban Əliyeva: “Ümummilli lider Heydər Əliyev bütün ömrü boyu xalqına, vətənə sədaqətlə xidmət edib”

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bütün ömrü boyu xalqına, vətənə sədaqətlə xidmət etmişdir. Müasir Azərbaycan tarixinin bütün sehifelerində, ister iqtisadiyyat, ister xarici siyaset, ister elm ve mədəniyyətdə onun silinməz izlərini görürük. AZERTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində edilən paylaşımında yer alıb. Paylaşımda qeyd edilir ki, Heydər Əliyev nailiyətləri və qələbələri Azərbaycanın tərəfində və Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq və gələcək nəsillər üçün mərdlik, müdriklik və vətənpərvərlik nümunəsi olacaqdır.



DSX: Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı incident töredilib



Iyul 14-də saat 14:50 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Şemkir” sərhəd destəsinin “Keşikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı incident töredilib. DSX-nin mətbuat mərkəzindən AZERTAC-a bildirilər ki, hadisə ilə əlaqədar təxiresinən məzəndərələr görülüb. Incident qısa müddədə aradan qaldırılıb və DSX-nin şəxsi heyəti tərəfindən ərazidə təhlükəsizlik tədbirləri təmin edilib. Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilib, baş vermiş hadisə birgə araşdırılıb. Gələcədə belə hallara yol verilməməsi üçün görüləməli olan tədbirlər müzakirə edilib.

Xarici İşlər Nazirliyi ADA Universiteti ilə birlikdə “Azərbaycan diplomatiyası-100 il” adlı diplomatiya həftəsi təşkil edib



Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi çərçivəsində Xarici İşlər Nazirliyi ADA Universiteti ilə birlikdə “Azərbaycan diplomatiyası-100 il” adlı diplomatiya həftəsi təşkil edib. AZERTAC xəbər verir ki, iyulun 15-19-da keçiriləcək diplomatiya həftəsində Azərbaycanın xarici siyaseti və nailiyətləri ilə bağlı ölkəmizin aparıcı ali təhsil ocaqlarında təhsil alan 50-yə yaxın tələbəyə sahə üzrə dəha dolğun məlumatların verilməsi məqsədilə Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin rəsmiləri, eləcə də diplomatik nümayəndəliklərimizin rəhbərləri tərəfindən mühazirə və seminarlar təşkil olunacaq.

Diplomiya həftəsinin açılışında çıxış edən Prezident Administrasiyasının Xarici siyaset məsələləri şöbəsinin müdürü Hikmət Hacıyev deyib ki, 100 illik tarixə malik olan Azərbaycan diplomatiyası bu gün böyük uğurlara imza atıb. Diplomatlarımız çalışdıqları ölkələrde və beynəlxalq təşkilatlarda ölkəmizi layiqincə təmsil edir, Azərbaycanın haqlı mövqeyində çıxış edirlər. Azərbaycanın dünyadakı mövqeləri möhkəmlənir. Bu gün Azərbaycan çox müsbət beynəlxalq imicə malik olan bir ölkədir. Dünya birliliyi tərəfindən Azərbaycan böyük rəğbat beslənilir.

ADA Universitetinin prorektoru Fəriz İsmayıllıdə təmsil etdiyi təhsil ocağının genclər diplomatların yetişdirilməsində oynadığı roldan danışır.

Qeyd edək ki, tədbir iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyanət ediblər.

Tələbələrə ulu öndər Heydər Əliyevin zəngin irsi barədə daha geniş məlumatın verilməsi məqsədilə onların Heydər Əliyev Mərkəzinə ekskursiyası planlaşdırılmışdır. Həbələ Bakı Media Mərkəzi tərəfindən ərsəyə getirilmiş, baş prodüseri Arzu Əliyevanın olduğu “Əbədi ezamiyət” sənədli filminin nümayişi nəzərdə tutulub.

Erməni saxtakarlığının növbəti ünvanı Roma oldu



Türkiyə, Azərbaycan və yaxın Şərqdə tarixi abidələri və coğrafi məkanları saxtakarlıqla mənimsəmək istəyən erməni mətbuatının növbəti ünvanı Roma olub. AZERTAC xəbər verir ki, erməni jurnalistləri İtaliyanın ANSA informasiya agentliyində mayın 24-də dərc olunmuş xəbəri özünəməxsus “erməni uydurmazı” prizmasından təhlil edib və belə qərara gəliblər ki, Romanın mərkəzində - imperator Trayanın adını daşıyan forumun və onun məşhur sütunlarının yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı tapılan heykəl başı da “əzabəkəş milletin” uydurma ilahəsinə məxsus olmuşdur. ANSA agentliyinin xəbərində bildirilir ki, Roma Arxeologiya İdarəsinin apardığı arxeoloji qazıntılar zamanı aşkar edilən mərmər heykəlin başının neçənci əsre və kime aid olduğu məlum deyil. Arxeoloqları təəccübəndirən isə, bu heykəl başının ideal vəziyyətdə qalması, yalnız burnunun qırılmasıdır. Təxminən 50 gündən sonra bu xəbəri təhlil edən ermənilər öz adətləri üzrə onu “özəlləşdirmək” qərarına geliblər. Onlar iddia ediblər ki, romaliya məxsus olan bu heykəl başı Yaxın Şərq panteonları ilahəsi və guya erməni olmuş Anaite bənzəyir. Bu minvalla “əzabəkəş xalqın” mətbuatının tezliklə Amerikadakı qədim mayaların və inklərin tarixi-mədəni abidələrini də öz adalarına çıxacağı təəccübülu olmayacağı.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb

Heydər Əliyev Fondunun Fransadakı səfirliliyimizin və Kann şəhər məriyəsinin təşkilatçılığı ilə dünya şəhəri adlandıran Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb. AZERTAC xəbər verir ki, Heydər Əliyev Fonduñun Kann Festivallar və Konqreslər Sarayı yaxınlığındakı “Dəniz Vağzalı” (Gare maritime) sərgi pavilyonunda “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı xalça sərgisinin açılışı olub. Sərginin açılışında



Heydər Əliyev Fonduñun icraçı direktoru Anar Ələkbərov, Kann şəhər mərinin müavini Frank Şikli çıxış ediblər.

Anar Ələkbərov Heydər Əliyev Fonduñun fəaliyyəti və həyata keçirdiyi layihələr haqqında məlumat verib. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduñun prezidenti Mehriban Əliyevanın mədəniyyətimizdə tanıtılması istiqamətində verdiyi töhfələrdən danışır. O, Fonduñun müxtəlif ölkələrdə, eləcə də Fransada hə-

yata keçirdiyi irimiqyaslı humanitar, sosial layihələrdən və tarixi abidələrin restavrasiyasına verdiyi töhfələrdən söz açıb. İcraçı direktor Azərbaycan xalçaçılıq məktəbinə, onun tarixinə toxunaraq bu sərginin böyük əhəmiyyətini daşıdığını qeyd edib.

“Bir neçə gün əvvəl Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirildi. Sessiyada ölkəmiz üçün çox mühüm bir qərar qəbul edildi. Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi. Bu gün Kann şəhərində təqdim edilən sərgidə də məhz Şəki xalçaçılıq məktəbi təqdim olunur. Fonduñ iildən çox müddətdək zəhmətinin bəhrəsi olan bu sərgidə Xalq rəssamı Eldar Mikayıllıdənin Azərbaycan xalçalarının Şəki qrupundan olan 13 xalça və xalça eskitləri nümayiş olunur”, - deyə A. Ələkbərov vurğulayıb. O, sərginin ərsəyə gəlməsində əməyi olan hər kəsə, o cümlədən sərgilənən xalçaları ərsəyə getirən toxuculara, Kann şəhər məriyəsinin əməkdaşlarına təşəkkürünü bildirib.

Kannda artıq ənənəyə çevrilmiş Azərbaycan mədəniyyəti günlərinin əhəmiyyətinə toxunan Frank Şikli bildirib ki, mədəniyyət xəzinəməzinin yaxından tanınmasını təşviq edən belə layihələr her iki xalqın daha da yaxınlaşmasına, ikitərəflı münasibətlərin zənginləşməsinə töhfə verir. O, ölkəmizdə qədim köklərə malik ənənəməzin qorunub saxlanılmasına göstərilən qayıq və diqqətin şahidi olduğunu bildirib. Frank Şikli Bakının ənənə və innovasiyaların vəhdəti olduğunu vurğulayıb.

Qeyd edək ki, “Deniz vağzalı” pavilyonunda təşkil edilmiş “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərgidə xalçaçı-rəssam, Xalq rəssamı Eldar Mikayıllıdənin Şəki qrupuna aid 13 xalça eskitizi, onların əsasında toxunan xalçalar və texniki rəsmlər nümayiş etdirilir. E. Mikayıllıdə yeni Şəki qrupuna aid xalça eskitlərində Şəki Xan Sarayı və Şəkixanovlar evindəki divar rəsmlərinə, şəbəkələrə müraciət edib. Avqustun 18-dək davam edəcək sərgi çərçivəsində bu layihəyə həsr edilmiş fransız və ingilis dillərində kataloq ziyyətçilərə təqdim olunacaq. Sərgiyə baxmağa gələn Kann şəhərinin sakinləri və turistləri layihənin hazırlanmasına dair sənədli filmlə də tanış ola biləcəklər.

Gürcüstanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb

Iyul 14-də Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq Azərbaycan ərazisində yerlə-



şən Keşikçidağ mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum etməsi və onları nalayıq ifadələrlə təhqir etməsi ilə bağlı Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və məsələ ilə bağlı müvafiq izahat istənilib. Bu barədə SIA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Təessüf hissi ilə qeyd edirik ki, bu cür hərəkətlərə yol verilməsi Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdəşliq münasibətlərinin ruhuna tamaşa ziddir və bunu iki ölkə arasında qarşadurmaya yönəlmüş təxribat kimi qiymətləndiririk”, - deyə nazirliyin məlumatında bildirilir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu incidentin araşdırılaraq müvafiq tədbirlərin görülməsini və görülmüş işlərə dair nazirliyin məlumatlandırılmasını qarşı tərefdən tələb edib.

Azərbaycan hakimiyyəti ölkədə söz və mətbuat azadlığının başlıca təminatçısıdır

Dünyada informasiya məkanının gündən-güne genişləndiyi, beynəlxalq təhlükəfəaliyyətinin ayrı-ayrı ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərdiyi müasir dövrdə kütləvi informasiya vasitələrimiz daha peşəkar, obyektiv, prinsipial, yüksək milli şür, vətənpərvərlik nümayiş etdirir və Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tutur. Ölkəmizdə söz və mətbuat azadlığının təmin olunması istiqamətində dövlətimiz tərəfindən ciddi addımlar atılır, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir.

Qeyd edək ki, Azərbaycan müstəqilliyini qazandıqdan sonra yeni demokratik mətbuatımız azadlıq və müstəqillik dəyerlərinin təbliğatçısı-



təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirməsində, demokratik özünüdürkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbeşəri dəyerlərin qorunub-saxlanması və təbliğində mühüm rol oynamalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, bu gün ölkəmizin artan imkanları kütləvi informasiya vasitələrinin, o cümlədən, milli mətbuatımızın inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsinə şərait yaratmışdır: "Kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda, milli şür və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalasdırılması".

Bu gün müharibə şəraitində yaşıyan, ərazisinin 20 faizi hələ də işğal altında olan bir dövlətdə mətbuat işçiləri daha böyük məsuliyy-



na çevrildi. Təbii ki, Azərbaycanda söz azadlığının bərqərar olunması və onun əsas daşıyıcısı olan müstəqil mətbuatın yaradılması Ulu Öndər Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Azərbaycan müstəqilliyini qazandıqdan sonra yeni demokratik mətbuatımız azadlıq və müstəqillik dəyerlərinin təbliğatçısına çevrildi. 1993-cü ildən başlayaraq, KİV-in inkişafında əldə olılmış nailiyetlər Ümummilli Liderin bu sahəye müstəsnə dıqqət və qayğısı neticəsində gerçekleşdi. Ulu Öndərin KİV-in maddi-texniki bazasının yenileşdirilməsi və möhkəmləndirilməsi, sərbəst fəaliyyət üçün əlvərişli şərait yaradılması ilə bağlı həyata keçirdiyi ardıcıl və məqsəd-yönünlü tədbirlər milli mətbuatımızın tarixinin mühüm faktlarıdır. Ulu Öndər Heydər Əliyev, ölkəmiz müharibə şəraitində yaşasa da, əvvələc hərbi senzurani, 1998-ci ilin avqustunda isə, bütövlükde, KİV üzərində dövlət senzurasını ləğv etdi. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında"

Fərmanı ilə ölkədə kütləvi informasiya vasitəleri üzərində senzura ləğv edildi. Bu Fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafını ciddi təkan verdi.

Respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatında demokratik dəyerlərin daha geniş şəkildə bərqərar olması, müstəqil dövlətçiliyin siyasi, iqtisadi və hüquqi dağalarının möhkəmlənməsi prosesi sürətləndikcə, Azərbaycan dövləti söz və mətbuat azadlıqlarının qanunvericilik bazasının demokratikləşdirilməsi istiqamətində yeni-yeni addımlar atır. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev söz və mətbuat azadlıqlarının inkişafını respublikanın demokratikləşməsi prosesinin vacib amili kimi dəyərləndirir. Söz və mətbuat azadlığını yüksək qiymətləndiren ölkə Prezidenti çıxışlarının birinde "Bütövlükdə, söz və informasiya azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir" deyərək, söz və informasiya azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulmasının Azərbaycanda çox vacib olan məsələlər olduğunu

qeyd edib: "Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir".

Dövlət başçısı İlham Əliyevin səyi ile qəzet-jurnalların maliyyə-təsərrüfat fəaliyyəti üçün əlverişli şərait yaradılıb və onların borcları ləğv edilib. Ölkəmizdə mətbu nəşrlərin serbest fəaliyyətinə və jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinə bütün imkanların yaradılmasına tam şərait var. 2005-ci il 21 iyul tarixində "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", habelə, "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamların imzalanması jurnalistlərin əməyinə yüksək qiymətin təzahürüdür. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə bir-defəlik maliyyə yardımı göstərilməsi haqqında", eləcə də, "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamları isə təsdiqləyib ki, ölkəmizdə mətbuata göstərilən dövlət qayğısı da-

vamlı və sistemli səciyyə daşıyır. Dövlət başçısının 2009-cu il 3 aprel tarixli "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İformasiya Vasitələrinin Inkişafına Dövlət Dəstəyi Fonduñun yaradılması haqqında" Sərəncamı da, məhz konsepsiada əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Jurnalistlərin mənzil problemini həlli üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fonduñundan maliyyə vəsaitlərinin ayrılması da mətbuata yüksək dıqqət və qayığının bariz təcəssümüdür. Büttün bunlar, həm də təsdiqləyir ki, Azərbaycan hakimiyyəti ölkədə söz və mətbuat azadlığının başlıca təminatçıdır və bu sahədə həyata keçirilən islahatları demokratikləşmə prosesinin mühüm tərkib hissəsi kimi dəyərləndirir.

Təbii ki, respublikamızın tarixi inkişafında əldə olunmuş yüksək nailiyyətlər milli mediamız qarşısında da yeni vəzifələr qoyur. Bu gün belə dıqqət və qayğı ilə əhatə olunan Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalet və şəffaflığın

yətlə çalışmalıdır. Müsər dövrdə ölkə mediasının üzərinə mühüm vəzifələr düşür. İlk növbədə, mətbuata peşəkarlıq əsas normalardan birine çevriləməli, KİV-də milli maraqların qorunması hər bir jurnalist üçün vacib mənəvi məsələ olmalıdır. Yeni mərhələnin siyasi reallıqları mətbuatın cəmiyyətde təkə roluunu deyil, həm də sosial öhdəliklərinin və məsuliyyətini artırır. Ölenin tələyiklülə məsələlərinə münasibətde mətbuat nümayəndələrindən əsl vətəndaş mövqeyi və milli təessübkeşlik nümunəsi tələb edir. Bu qədər dövlət qayğısı ilə əhatə olunan mətbuatımız zamanın meyarlarını və tələblərini hər zaman diqqətdə saxlamalıdır. Xarici qüvvələrə havadərliq edən, ölkədəki sabitliyi, əmin-amanlığı pozmağa cəhd edən "insanların" maraqlarını üzə çıxarıb, kimliyini cəmiyyətə təqdim etmək mətbuatımızın bu gün qarşısında duran məsələlərdəndir. Bu gün Azərbaycanı, sözün əsl mənasında, böyük güclə malik, nizami ordusu, dinamik inkişafı və tolerantlıq mühiti ilə nümunə olan bir dövlətdir.

Zümrüd BAYRAMOVA

Xəbər verildiyi kimi, iyulun 12-də Oğuz rayonunda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Gənc liderlər üçün yay məktəbləri"nin ikinci turu başlayıb. "Yay Məktəbi"nin ikinci Oğuz turunun ikinci günündə iştirakçılar "Sosial şəbəkələrdən istifadə" mövzusunda diskussiya aparıblar. Müzakirələrdə Milli Məclisin deputatları Sona Əliyeva və Dilara Cəbrayılova, həmçinin, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Həsən Daşdəmirov və YAP Gənclər Birliyi Ofisiñin koordinatörü Şəfəq Əhmədova da iştirak ediblər.

Gənclər qarşısında çıxış edən Milli Məclisin deputatı Dilara Cəbrayılova bildirib ki, bu gün ölkəmizde internet istifadəçilərinin sayı durmadan artır. Gənclərin daha çox internet və əsasən də, sosial şəbəkə istifadəçisi olduğunu diqqətə çatdırın natiq vurğu-



"Yay Məktəbi"nin ikinci Oğuz turunun ikinci günündə Ulu Önder Heydər Əliyevin siyasi hakimiyətə gəlməsinin 50 illiyinə həsr olunmuş seminar-diskussiya təşkil olunub. Çıxış edən Milli Məclisin deputatı Sona Əliyeva Ulu Önder Heydər Əliyevin ölkəmiz və xalqımız qarşısındaki misilsiz xidmətləri barədə danışıb. Hələ sovet dövründə keçmiş ittifaqda yalnız aqrar respublika kimi xarakterize olunan Azərbaycanın tez bir zamanda sənaye respublikasına çevriləsminin, inkişafının Ulu Öndərimizin adı ilə bağlı olduğunu söyləyən S. Əliyeva 1969-cu ilə Ulu Öndərin sovet Azərbaycanına rəhbər seçilməsi ilə, bu prosesin başlandığını deyib. S. Əliyeva onu da qeyd edib ki, 1993-cü ilin iyununda xalqımızın təkidli tələbi ilə hakimiyətə qayıdan Ulu Öndərimiz növbəti dəfə Azərbaycanın xilası missiyasını Öz üzərinə götürdü. Millet vekili əlavə edib ki, bu gün əsası Ulu Önder Heydər Əliyev tərefindən qoyulan siyasi kurs Prezident İlham Əliyev tərefindən uğurla davam etdirilir. Öl-

"Gənc liderlər üçün yay məktəbləri"

YAP Gənclər Birliyinin Oğuz rayonunda təşkil etdiyi layihənin ikinci turu başlayıb



layıb ki, sosial şəbəkələrdən şər-böhtən, ölkəmizə qarşı qarayaxma kampaniyası təşkil etmək üçün istifadə edənlər öz layiqli cavablarını alırlar.

Milli Məclisin deputatı Sona Əliyeva isə, önce, partiyamızın gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs açıb. Keçirilən "Yay Məktəbi" layihəsinin də bu diqqət və qayığının bir nümunəsi olduğunu söyləyən S. Əliyeva əlavə edib ki, sosial şəbəkələr heyatımızın ayrılmaz hissəsinə çevrilib. Onun söz-

lərinə görə, Azərbaycanın inkişafına qisqənliqlə yanaşan, ölkəmizin Cənubi Qafqazda lider mövqeye yüksəlməsindən narahatlıq keçirən anti-Azərbaycançı dairələr, o cümlədən, həmin ermənipərest mərkəzlərin ələltisi qismində çıxış edən bir sıra xarıcdə məskunlaşmış şəxslər, məhz sosial şəbəkələr vasitəsilə ictimai rəydə çəşqinqılıq yaratmağa çalışır, ölkəmizə qarşı böhtənlər yağıdırırlar. YAP Gənclər Birliyinin üzvlərinin sosial şəbəkələrdəki aktivliyini xüsusi vurğula-

yan Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan gəncliyi ölkəmizə qarşı sosial şəbəkələrdə aparılan qarayaxma kampaniyalarına öz münasibətlərini bildirir və milli maraqlarımıza uyğun mövqə nümayiş etdirir.

Daha sonra YAP Gənclər Birliyinin təşkil etdiyi layihənin iştirakçısı olan feal gənclər məsələ ilə bağlı fikirlərini bölüşübərlər. Qeyd olunub ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyaseti nəticəsində, Azərbaycan yerləşdiyi bölgənin aparıcı iqtisadi-siyasi aktoruna çevrilib. Ölkəmizin təşəbbüsü ilə reallaşdırılan global miqyaslı layihələrdən danışan gənclər bildiriblər ki, bütün görülən işlərin nəticəsi olaraq, Azərbaycan dünyada yaxın tərefdə qismində qəbul edilir.

kə Prezidentinin rəhbərliyi ilə davamlı şəkildə aparılan islahatlar Azərbaycanın sosial-iqtisadi inkişafının daha da yüksəlməsini təmin edib.

Tədbirdə çıxış edən "Yay Məktəbi"nin iştirakçıları Prezident İlham Əliyevin ölkəmizdə gənc nəslin mənəvi-ideoloji təbiyəsine, onların intellektual inkişafına xüsusi qayğı ilə yanaşdığını, gənclərimizin müasir Azərbaycanın inkişafı prosesində feal iştirak etdiyini bildiriblər.

Qeyd edək ki, Oğuz rayonunda təşkil olunan "Gənc liderlər üçün yay məktəbləri"nin ikinci turu iyulun 17-də başa çatacaq.

16 iyul 2019-cu il

Aİ-Azərbaycan: strateji tərəfdaşlığının aktual aspektləri Tusku səfəri fonunda

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində çətinliklərin olduğu və hətta Brüsselin Azərbaycanın ərazi bütövlüyünü tanımaqdə tərəddüd etdiyi haqqında əsasız informasiyalar yaymağa çalışırdılar. Bu baxımdan Donald Tusku regiona səfəri yerinə düşdü. Aİ rəsmisinin ifadə etdiyi fikirlər təxribat xarakterli həmin informasiyaları təzkib edib.

D.Tusk Azərbaycanla əlaqələrin strateji xarakterli və çox vacib olduğunu vurğulayıb. Bu, Aİ-nin məsələyə geniş aspektdə ya-naşması ilə şərtlənir. Belə ki, Brüssel Azərbaycanı Cənubi Qafqazın həm qüdrətli dövləti, həm də idarı kimi qəbul edir. Bu, Bakı ilə münasibətlərin bütövlükdə regionun geosiyasi mənzərəsində həllədici rol oynadığını göstərir. Azərbaycan Prezidenti İlham Əliyev də D.Tusku müzakirələrdən sonra həmin kontekstdə konkret tezislər ifadə edib. Bu bağlılıqla

D.Tusku Azərbaycan səfərinin geosiyası əhəmiyyəti üzərində geniş dayanmağa ehtiyac gör-dük.

İki aspektin vəhdəti: Azərbaycan müstəqil dövlət və Cənubi Qafqazın idarı kimi

Avropa İttifaqı ile Azərbaycan arasında münasibətlər haqqında antiazərbaycançı mərkəzlər və erməni lobbisi tərəfindən əsasız informasiyalar yayılır. Hətta bir sıra halarda Aİ ilə Azərbaycan arasında ciddi ziddiyətlərdən bəhs edilir. Lakin bu kimi informasiyalar hər dəfə bu və ya digər tərəfin rəsmi nümayəndələrinin səfərləri zamanı tamamile puça çıxır. Bu dəfə Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusku regiona səfəri çoxlarının danişdiyi yalanları üzə çıxardı.

Önce onu deyək ki, D.Tusk ikinci dəfədir ki, Aİ Şurasının Prezidenti kimi Azərbaycana səfər edir. Artıq onun səlahiyyətə və müddəti bitib və bu səfər mahiyyətə vədə xarakterlidir. Həmin keyfiyyətdə də səfər, faktiki olaraq, Aİ-nin müstəqil dövlətlərə əlaqələrinin xarakterini müəyyən mənada qiymətləndirmə məqsədi daşıyır. Yeni hanı dövlətlə Aİ-nin münasibətləri hansı səviyyədədir və onun perspektivi necədir.

Prezident İlham Əliyevlə D.Tusku Bəkida apardıqları müzakirələr yuxarıda vurğulanın məqamlar baxımdan çox maraqlıdır. Aydın göründü ki, Aİ üçün Azərbaycan Cənubi Qafqazda strateji əhəmiyyəti olan ölkədir. Regionun başqa heç bir dövləti ilə Aİ-nin bu səviyyədə geniş və dərin əlaqələri yoxdur. Azərbaycan müstəqil dövlət və regionun idarı kimi Brüssellə münasibətlərini elə qurub ki, hər zaman konkret programların həyata keçirilməsi özünü göstərir. Ümumi vədlərə əsaslanan, gəlisiqözel söz-lərə bəzənən bir münasibət yoxdur. Məsələn, D.Tusku ermənilərə yanaşması nə qədər yaxşı olsa da (hətta bir sıra məqamlar da o, ermənipərəst siyasetçi təsiri bağışlaşdır), konkret məsələlər üzrə hansısa praktiki fəaliyyət göze dəymir. Nikol Paşinyana



qedər Aİ ilə Ermənistən arasında münasibətlər ümumi sözler və dilənci payı verməklə məhdudlaşırı, indi isə meydana bunlardan əlavə geosiyasi ziddiyətlər də çıxıb.

Azərbaycanla bağlı situasiya tamamilə fərqlidir: Aİ Cənubi Qafqazda real imkanlara, müstəqil siyasetə və etibarlı tərəfdaşlıq imicinə malik nüfuzlu bir dövlətle münasibətlər qurmaqdır. Brüssel Bakıya real tərəfdaş kimi yanaşır. Məsələnin mahiyyəti bundan ibarətdir. Prezident İlham Əliyev D.Tusku görüşü zamanı həmin məqamın müxtəlif aspektlərini konkret fikirlərə ifadə edib. Dövlət başçısı mətbuata verdiyi bəyanatda deyib: "Bu gün təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşlərimiz zamanı biz ikitərəfli əməkdaşlığıza dair geniş spektrli məsələləri, regional inkişaf və təhlükəsizlik məsələlərini müzakirə etdik. Biz yeni sazişə bağlı Avropa Komissiyası ilə Azərbaycan arasında davam edən danışqları müzakirə etdik".

Bu fikirlərdən görünür ki, Aİ-Azərbaycan münasibətlərində ikitərəfli əməkdaşlığın geniş istiqamətləri ilə yanaşı, regional inkişaf və təhlükəsizliyə aid məsələlər də ayrıca yer tutur. Belə bir spektr Brüsselin Azərbaycana həm müstəqil dövlət, həm də Cənubi Qafqazın idarı kimi yanaşdığını eks etdirir. Bu iki aspektin vəhdəti Aİ-Azərbaycan münasibətlərinin təkamül dinamikasını göstərir.

Beynəlxalq hüquq və ərazi bütövlüyü: Brüssel erməniləri məyus etdi

Azərbaycanın regional inkişaf və təhlükəsizliklə bağlı Aİ ilə yaxın tərəfdaşlığı konkret proqramların reallaşmasına əsaslanır. Onlar həm Brüsselin, həm də Bakının təşəbbüsü ilə həyata keçirilir. Bu səbəbdəndir ki, Aİ Azərbaycanı enerji təhlükəsizliyinin təminində vacib ölkələrdən biri kimi qəbul edir. Bu prizmadan Prezident İlham Əliyevin vurğuladığı yeni sazişə bağlı Avropa Komissiyası ilə Azərbaycan arasında aparılan danışqlar xüsusi önem kəsb edir. Dövlət başçısı həmin kontekstdə ifadə edib: "Danışqların perspektivləri ilə bağlı fikirlərimizi ifadə etdik. Danışqlar uğurla davam

edir. Bir çox məsələlər artıq öz həllini tapıb. Hazırda biz yaxşı tərəfdaşlıq ruhunda digər məsələlər üzərində iş aparırıq". Deməli, Aİ-Azərbaycan münasibətləri kifayət qədər möhkəm təməl üzərində qurulub. Söhbət nəinki bu münasibətlərin pisləşməsindən gedə bilməz, hətta Brüssel onun daha dələğün, uzunmüddətli və mütərəqqi olması üçün təşəbbüs göstərir. Bu isə Bakının təkliif etdiyi strateji əməkdaşlıq sənədi üzərində aparılan işdə konkret ifadəsini tapır.

Bu baxımdan 2018-ci ilin iyulun 11-də Aİ ilə Azərbaycan arasında "Tərəfdaşlıq prioritetləri" adlı sənədin qəbul olunması ayrıca diqqət tələb edir. İlham Əliyev D.Tusku görüşündən sonra onu ayrıca vurğulayıb. Ölkə rəhbəri deyib: "Bu, çox mühüm sənəddir. Burada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifade olunur". Mövqə kifayət qədər ayındır: Aİ rəsmi olaraq Azərbaycanla münasibətlərin prioritəti istiqamətləri sırasında ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığını qeyd-sərtis prioritət məsələ kimi qəbul edir.

Bu fikirdə, əslində, son vaxtlar bəzi qüvvələrin Aİ-Azərbaycan münasibətlərinə kölgə salmaq məqsədi ilə ortaya atdıqları iftiralara cavab vardır. Belə ki, onlar Aİ-nin Azərbaycanın ərazi bütövlüyü məsələsini qəbul etmək istəmədiyi kimi cəfəng fikirlər yarmağa çalışırdılar. Məsələ təbii ki, dərhal aydınlaşdı. İndi isə Prezident İlham Əliyevin dəqiq ifadə ilə real vəziyyəti eks etdirmesi məsələyə nöqtə qoymuş olur. Çünkü rəsmi olaraq prioritət statusu almış bir sənəddə ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı konkret göstərilir, Aİ üçün bu, bir qanundur. Ondan kənara çıxmak mümkün deyil. Və ya bu, Aİ-nin ifası demək olardı.

Öslində, D.Tusk da eyni fikirləri ifadə edib. O, İrvanda da açıq bəyan etmişdi ki, Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münəqşəsi beynəlxalq hüquq normaları və Helsinki Yekun Aktının şərtləri daxilində həll edilməlidir. Yəni D.Tusk məsələyə Aİ-nin siyasi, ideoloji və hüquqi dəyərləri müstəvisində baxır. Bakıda o, bu mövqeyini daha aydın fikirlərə ifadə edib. Aİ Şurasının Prezidenti deyib: "Azərbaycan çox nadirdir. Ölkniz özündə ənənə və müasirliyi birləş-

dir. Bu günün mürəkkəb coğrafi landşaftində strateji mövqeyinizi görə Siz həm Şərqi, həm də Qərbi doğru baxırsınız. Əvvəller də qeyd etdiyim kimi, cənab Prezident, Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir".

Burada qaranlıq heç bir məqam yoxdur: D.Tusk Aİ ilə Azərbaycan arasında qəbul olunmuş "Tərəfdaşlıq prioritetləri"nin müdədələrinə uyğun fikir bildirib. O, 2018-ci ilde müəyyən edilmiş prioritətlər kontekstində Azərbaycanla əlaqələrin perspektivini belə ifadə edib: "Avropa İttifaqı və Azərbaycan hər il bir-birinə yaxınlaşır. Münasibətlərimiz intensivləşib və mənim bugünkü səfərim buna aydın işaretdir. 2018-ci ildə biz tərəfdaşlıq üzrə prioritətləri müəyyən etdik və Ümumi Aviasiya Məkanı üzrə Saziş, habələ yeni Aİ-Azərbaycan sazişi üzrə danışqlar yekunlaşmaq üzərdir. İqtisadiyyatımız bnlardan faydalananaq və bizim siyasi, biznes və mədəni münasibətlərimiz dərinleşəcək".

D.Tusk bundan başqa tərəflər arasında mühüm əhəmiyyət kəsb edən enerji və neqliyyat layihələrinin xüsusi yer tutduğunu da vurğulayıb. Bütün bunların yekunu olaraq, Ermənistən-Azərbaycan münəqşəsinin həlli ilə bağlı Prezident İlham Əliyev və D.Tusku məzmunca bir-birindən fərqlənməyən fikirləri olduqca maraqlıdır. Bakı və Brüssel münəqşənin Azərbaycanın ərazi bütövlüyü şərti ilə ancaq beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsinin vacibliyini vurgulayıblar.

Beləliklə, Aİ Şurasının Prezidentinin Azərbaycana səfəri iki aspektdə əhəmiyyətli oldu. Birincisi, Brüsselin Ermənistən-Azərbaycan münəqşəsinin beynəlxalq hüquq normaları daxilində həllində maraqlı olduğunu bir daha aydınlaşdırıldı. İkincisi, Brüssel Azərbaycanla əlaqələrinin strateji xarakterini tam dərk edir və onun inkişaf etməsi üçün konkret addımlar atır. Aİ ümidi edir ki, münasibətlərdəki "müsbat məqam tərəfdaşlığı" daha yüksək səviyyəyə qaldırmalı, bütün xalqlarımız üçün birbaşa faydalı olmalıdır, Azərbaycanın islahatlar və iqtisadi şaxələnmə prosesini müşayiət etməlidir". Biczə, şərhə ehtiyac yoxdur!

Newtimes.az

YAP Gənclər Birliyinin Oğuz rayonunda təşkil etdiyi "Gənc liderlər üçün yay məktəbi" layihəsinin ikinci turu gənclərdə xoş təəssürat yaradıb

**Həsən Daşdəmirov,
YAP Mərkəzi Aparatının
məsul şəxsi:**

- Azərbaycanın ictimai-siyasi həyatında müüm rolə malik olan Yeni Azərbaycan Partiyası hər zaman gənclərin inkişafı ilə bağlı məsələlərdə fəallığı ilə seçilib. Bu mənada, YAP Gənclər Birliyinin üzvləri də daim milli maraqlarımızın qorunması və inkişaf etdirilməsi işində fəallıq nümayiş etdirirlər. Partiyamız tərəfindən həyata keçirilən yay məktəbləri gənclər arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Yay məktəbləri partiyamızın ən uğurlu layihələrindəndir. Əminəm ki, burada keçirdiyi günlər gənclərimizin yaddaşında xoş xatirələrlə qalacaq.



**Şəfəq Əhmədova, YAP
Gənclər Birliyi Ofisinin
koordinatoru:**

- Ölkəmizde gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların intellektual inkişafına xüsusi qayğı ilə yanaşıdır. Gənclərimiz müasir Azərbaycanın inkişafı prosesində fəal iştirak edirlər və partiyamız da hər zaman gənclərimizin öz potensiallarını ortaya qoyması üçün bütün şəraiti yaradır. Yay məktəbləri layihəsi də, məhz bu mənada, seçilir. Burada gənclər həm istirahət edir, həm de partiyamızın keçmişini, bu günü, eləcə də, ölkəmizdə aparılan uğurlu dövlət siyaseti ilə bağlı məlumatlar alır və fikir mübadilələri aparırlar. Biz gəncləre göstərilən diqqət və qayğıya görə partiya rəhbərliyinə minnetdarlığımızı bildiririk.



**İman Ağayev, YAP Xızı
rayon təşkilatının gənclər
birliyinin sədri:**

- Yeni Azərbaycan Partiyasının gənc liderlər üçün təşkil etdiyi yay məktəbinde iştirakım, burada mövcud olan gözəl mühit və yeni əməkdaşlıqlar, bir gənc kimi, məni qururlandırır və fəaliyyətimi daha da stimullaşdırır. Yaradılan gözəl şərait və gənclərin bir araya gətirilməsi gündən-güne inkişaf edən ölkəmizin avanqard gəncliyinin formalşamasına böyük dəstək və dəyərlərin qiyətləndiriləməsinə böyük nümunə formasıdır. Partiyamızın rəhbərliyinə biz gənclərə yaratdığı bu şəraite görə, minnətdarlığımızı bildiririk.



**Aygün Kazimova, YAP
Şəbail rayon təşkilatı¹
gənclər birliyinin fəali:**

- Hər zaman gənclərə böyük önem verən, gənclərin inkişafı, öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün onlara hər cür şəraiti yaradan Yeni Azərbaycan Partiyası Gənclər Birliyi yenə də öz enənəsinə sadıqdır. Bildiyimiz kimi, YAP Gənclər Birliyi, enənəvi olaraq, yay məktəbləri təşkil edir. Bu il təşkil edilən yay məktəbinin 2-ci Oğuz turunun iştirakçılarından biri də menəm. Mən, önce, partiyamıza, partiyamızın rəhbərliyinə və Gənclər Birliyinə bizlər üçün bu cür şəraitin yaradılmasına görə minnətdarlıq edirəm. Hesab edirəm ki, həm öz potensialımızı daha da inkişaf etdirmək, həm də region gəncləri ilə daha yaxından tanış olmaq üçün bu "Yay Məktəbi" də çox yaddaqalan olacaq. Düşünürəm ki, bizlərin burada öyrəndiklərimiz geləcək fəaliyyətlərimizdə əlavə stimul rolu oynamalı, eyni zamanda, siyasi dünyagörüşümüzün daha da inkişaf etməsinə kömək edəcək.



**Riyad Rüstəmli, YAP
Şəbail rayon təşkilatı
GB-nin sədri:**

- YAP Gənclər Birliyi gənclərin intellektual səviyyəsinin artırılması, onlara vətən-pərvərlik, dövlətçilik, azərbaycanlıq ideologiyasının aşınması, milli-mənəvi dəyərlərin mənimşənilməsi, ictimai-siyasi proseslərdə fəal iştirak etmələri üçün ardıcıl layihələr həyata keçirir. Bunlardan ən əhəmiyyətli olanlarından biri də hazırda ikinci turu keçirilən yay məktəbləri layihəsidir. Bu layihə gənclərin bir-biri ilə ünsiyyətinin daha da artırılması ilə yanaşı, gənclərin partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müümisləşmiş siyasetlə bağlı müzakirələrdə iştirak etməsinə, onların maariflənməsinə şərait yaradır. Buna paralel olaraq, yay məktəbləri gənclərin intellektual potensialının artırılmasında da müümət əhəmiyyət daşıyır. Bize yaradılan şərait olduqca yüksək səviyyədədir və buna görə partiya rəhbərliyinə, xüsusi olaraq, təşkkürümüzü çatdırmaq istəyirik.



**Məmmədova Nuranə, YAP
Şamaxı rayon təşkilatı
GB-nin sədri:**

- Ölkəmizde gənclərin inkişafı ilə bağlı müümət sənədlər qəbul olunur və tədbirlər həyata keçirilir. Bu gün gənclərin vətən-pərvər ruhda böyümələri, onların inkişafı prosesi tam olaraq dövlət qayğısı ilə əhatələnib. Gənclərin inkişafı ilə bağlı yeni proqramlar hazırlanır və xarici ölkələrdə təhsil almaları üçün addımlar atılır. Bu, çox önemli məsələlərdər.



**İsgəndərli Roza, YAP
Ağdaş rayon təşkilatı
GB-nin şura üzvü:**

- "Yay Məktəbi" gənclərin maariflənməsi və siyasi biliklərinin artırılması baxımdan vacibdir. Gənclər bir sıra əhəmiyyətli mövzulara toxunaraq, ciddi fikir mübadiləsi aparırlar. Bu müzakirələrdə Milli Məclisin deputatları və digər qonaqlar iştirak edirlər. Eyni zamanda, asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə müxtəlif intellektual oyunlar və idman yarışları keçirilir. Gənclərə belə bir şərait yaradıldığı üçün Yeni Azərbaycan Partiyasının rəhbərliyinə təşəkkürümüzü bildiririk.



**Kəmalə Salanova, YAP
Qobustan rayon təşkilatı
GB-nin sədr müavini:**

- Burada gənclər öz inkişaf səviyyələrini artırmaqla yanaşı, dostluq əlaqələri yaradır, Yeni Azərbaycan Partiyasının etrafında six birləşir, partiyamızın uğurlu siyasetinə dəstək nümayiş etdirirlər.



**Vüsal Hüseynov, YAP
Xocavənd rayon təşkilatı
GB-nin sədri:**

- Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu gənclər siyaseti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Məhz həyata keçirilən dövlət siyaseti nəticəsində gənclərimiz yüksək təhsil alan, elmi bilikləri mənimşəyən, fiziki cəhətdən sağlam, sosial cəhətdən təmin olunmuş, müasir və mənəvi cəhətdən inkişaf etmiş bir mütərəqqi çoxluğa çevrilib. Ənənəvi ki, müasir gənclik ölkəmizin gələcək uğurlarında öz rolunu layiqincə oynaya biləcək.



**Emin Ağayev, YAP
Xaçmaz rayon təşkilatı²
GB-nin sədr müavini:**

- Partiyamızın bizə göstərdiyi bu diqqət və qayğı olduqca təqdirəlayiqdir. Eyni zamanda, keçirilən yay məktəbləri

gənclərin qarşılıqlı ünsiyyətinin artmasında, rayon gəncləri arasında əlaqələrin intensivləşməsində və fikir mübadiləsində əsaslı rola malikdir. Bir daha partiya rəhbərliyinə bizi beş bir şərait yaradıldığı üçün minnətdarlığımızı bildiririk.

**Abbas Pənahov, YAP
Nəsimi rayon təşkilatı
GB-nin fəali:**

- YAP Gənclər Birliyi üzvləri hər zaman öz fəallıqları ilə seçilir. Partiyamızın bizə gəstərdiyi etimad olduqca böyük və bu da, bizim üzərimizə xüsusi bir məsuliyyət qoyur. Bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında sosial təbəqə kimi fəal iştirak edirlər. Onlar en mötəber kürsüldən öz sözlərini demək imkanı qazanıblar. Bunun əsasında isə, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyaseti dananır.



**Bəxtiyar Mustafayev, YAP
Mingəçevir şəhər təşkilatı
GB-nin sədri:**

- Bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilər. Ölkə gəncləri mədəniyyət, incəsənət, elm və digər sahələrdə parlaq nailiyyətlər qazanırlar. Ölkəmizin aparıcı siyasi qüvvəsi olan YAP-in fəaliyyətində də gənclər siyaseti xüsusi əhəmiyyətə malikdir. Partiyamızın Gənclər Birliyi, gənclərimizin aktiv ictimai fəaliyyətə cəlb olunması baxımdan, müümət addımlar atır.



**Qüvvətova Çınarə, YAP
Yasamal rayon təşkilatı
GB-nin fəali:**

- Gənclərimiz dövlətimizin və xalqımızın gələcəyidir. Prezidentimiz tərəfindən müəyyənləşdirilən siyasi kurs müasir, güclü və dünyada öz sözünü eșitdirməyi bacaran Azərbaycan dövlətinin tanınmasında müümət rol oynayıb. Biz də dövlətimizin və partiyamızın bizə göstərdiyi etimadın qarşılığında üzərimizə düşən vəzifənin mesuliyyətini dərk edirik. Burada gənclərin apardıqları siyasi müzakirələr və diskussiyalar onların gələcək fəaliyyətində əsaslı rol oynaya biləcəq.



Davamlı modernləşməyə və sosial rifaha xidmət edən islahatların müəllifi

Dünyada elə bir xalq tap-
maq çətindir ki, hansısa
taleyüklü və mürəkkəb
mərhələdə onun taleyində müs-
təsna rol oynamış, sabit və da-
vamlı dövlətçilik ənənələri for-
malaşdırılmış milli lideri olmasın.
Belə seçilmiş liderlərin mənali
və zəngin həyat səhifələrini və-
rəqləyərkən onların mənsub ol-
duğu xalqların da dövlətçilik
ənənələri, tarixi, inkişaf səviyyə-
si barədə aydın təsəvvür yara-
nır. Belə dahi şəxsiyyətlər yüksək
mənəvi dünyaları ilə, ali bə-
şəri və milli ideallara, ümummilli
mənafelərə sidq-ürəkdən bağlı-
lıqları ilə milyonların qəlbində
özləri üçün möhtəşəm abidə
ucaldırlar.

XX əsr tariximizin parlaq siması, böyük səxsiyyəti olan Ümummilli Lider Heydər Əliyevin siyasi obrazı da Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəfle çıxmış unikal idarəcilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən üstün keyfiyyətlərinin canlı mənzəresidir. Tarix-süناسlıq elmi Heydər Əliyev səxsiyyətini



*Novruz Məmmədov,
Azərbaycan Respublikasının
Rəs Novriti*

öyrəndikcə, əslində, müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bugününi, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu prosesini övrapırmışdır.

Tarixi gerçəkliliklərin müqayisəsi böyük şəxsiyyətlərin fəaliyyətinin qiymətləndirilməsində ən obyektiv istinad yeridir. Bu mənada, Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan istisnasız olaraq daim problemlərin həllinə doğru irəliləyən, iqtisadi, sosial, humanitar və mədəni sahələrdə intibaha can atan, hər addimdə insan və şəxsiyyət amilini uca tutan ölkə kimi görünür. Ötən yüzillikdə cərəyan edən hadisələrin təhlili göstərir ki, respublikanın müstəqiliyə gedən yolu 1969-cu ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrə həyata keçirilən məqsədönlü siyasetlə tamamlanmışdır. Zaman və ictimai-iqtisadi formasiya xəbərimdən kifayət qədər fərqli olan hər iki tarixi dövrün əsas bənzər cəhətləri isə Ulu



THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASETİNİN BÜTÜN SİRLERİNİ AÇIRIQ

Haqqımızda Arxiv Sayın xərçəsi Əlaqə

SİYASƏT GEOSİYASƏT İQTİSADİYYAT BEYNƏLXALQ MÜNASİBƏTLƏR GLOBAL PROSESLƏR VƏ TRENDLƏR MÜSAHİBƏLƏR ŞƏRHΛR KİBER MƏKƏN

Q

BEYNƏLXALQ TƏŞKİLATLAR AVROPA ASİYA AMERİKA AFRİKA AVSTRALİYA VƏ OKEANIYA

Davamlı modernləşməyə və sosial rifaha xidmət edən islahatların müəllifi

Siz buradasınız: [Əsas sahifə](#) »» [SİYASƏT](#) »»

0 şərh Yazı aranışı A. Font ölçüsü Çap



Öndərin Azərbaycana müqayisəyəgəlməz dərəcədə böyük nailiyyətlər qazandıran fədakar xidməti, eləcə də ölkənin inkişafında yeni impuls və tərəqqi meyillərinin geniş vüsət alması olmuşdur. Beləliklə, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi və tarixi şərait baxımından tamam fərqli olan dövrlər eyni missiyanın sadəcə biribirini tamamlayan iki mərhələsi kimi qiymətləndirilə bilər.

Gələcək müstəqilliyyət etibarlı zəmin

İdareçilik fəlsəfəsi fərqli və özünəməxsus cəhətlərlə zəngin olan Ümummilli Liderin sovet Azərbaycanına rəhbərliyi mərhəlesi ölkəni sürətli inkişaf yoluna çıxarmaqla yanaşı, milli müstəqilliyyət etibarlı zəmin formalasdıran amillərlə də zəngin olmuşdur. Milli özünəqayıdış və özünüdərkin məhz bu dövrdə başlangıcını qoyan, azərbaycançılığın keçən əsrədə yazılan en parlaq səhifələrinin müəllifi olan Ulu Öndər Heydər Əliyevin Azərbaycana gətirdiyi ideyalar ölkə həyatını būsbütün mütəsirledirmişdir.

Tarixin axarını dəyişən ideya və prinsiplerin daşıyıcısı olan Heydər Əliyevin nadir idarəcilik keyfiyyətləri, xarizmatik liderlik məziyyətləri, böyük vətənpərvərliyi ötən es-rin 70-ci illərindən etibaren milli ruhun hədsiz yüksəlişinin təmin edilməsində misilsiz rol oynamışdır. Onun keçmiş sovet idarəcilik sisteminin forma və məzmununu, bütün incəliyini dəqiqliklə bilməsi bu prosesdə manəy yaradıcı amilləri uğurla neyträallaşdırmasına, eyni zamanda öz ideyalarını reallaşdırmaq istiqamətində mərkəzdən lazımi dəstək almasına imkan vermişdir. Bu kon-

tekstdə Ümummilli Lider Heydər Əliyevin idarəciliyinin digər önemli xüsusiyyətləri Azərbaycanın bütün əsas sahələr üzrə inkişafının yeni mərhələsinə qədəm qoyması, sözün esl mənasında, öz intibah dövrünü yaşaması olmuşdur. İqtisadi asılılığın aradan qaldırılmasının siyasi müstəqilliyin təməlində duran əsas amillərdən biri olduğunu aydın görən Ulu Önder respublikanın ishtehsal potensialının mühüm hissəsinin ittiifaq şəbəkəsindən ayrılaraq əsaslı şəkildə müstəqilləşdirilməsi, Azərbaycanın iqtisadi mexxariyyətinin təmin edilməsi, sənaye potensialının güclənməsi, tehsil sferasında yeni inkişaf mərhələsinin əsasının qoyulması, xalqın uzaq gələcəyini nəzərdə tutan milli kadrlar potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılması kimi möhtəşəm nailiyyətlərə imza atmışdır.

Ulu Öndər həmin dövrde azərbaycanlıların keçmiş SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarında təhsili üçün səyələ çalışır, respublikamıza ayrılmış müsəbiqədən kənar yerlərin sayının artırılmasını Moskvadan israrla tələb edir, eksər hallarda buna nail olurdu. 1970-ci ildə respublikadan kənara oxumağa göndərilən belə tələbələrin sayı eger 60 nefər idisə, 1975-ci ildə onların sayı 600 nefər, 1978-ci ildə 800-900 nefərə çatmışdır. Beləliklə, SSRİ-nin müxtəlif ali təhsil məşsəsələrinə göndərilənlərin sayı o zaman təxminən Azərbaycan Dövlət Universitetinə bir il ərzində qəbul olunanların sayına bərabər idi. Ümummilli Lider Heydər Əliyev çox sonralar - 1997-ci ildə keçmiş SSRİ-nin müxtəlif universitetlərində ali təhsil almış məzunlarla görüşündə bununla bağlı demişdir: "Azərbaycanda kadr hazırlığı məsəlesi ilə şəxsən, bilavasitə ciddi məşğul olarkən və o

cümlədən sizləri respublikamızdan kənarda
ali məktəblərə göndərərkən mütləq və mütləq
Azərbaycanın gələcəyini, müstəqilliyini
düşünürüm. O vaxt mən inanırdım: vaxt
gələcək ki, bu kadrlar müstəqil Azərbaycana
lazım olacaqdır. Vaxt gələcəkdir ki, nəhayət,
Azərbaycan müstəqil olacaqdır və bu kadrlar
Azərbaycanın müstəqilliyini təmin edəcəklər."

Həmin illərdə mehz Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri mehz Azərbaycanda inşa olunmuş, bununla da respublikamızın gelecek müstəqilliyinin iqtisadi əsası formalasdırılmışdır. Ulu Öndər Heydər Əliyev bu məsələdə daim qətiyyəti mövqə tutmuş, keçmiş ittifaqın rehbərliyi qarşısında israrlı tələblərlə çıxış etmiş, prinsipiallıq göstərmişdir. Bu nöqtəyi-nəzərdən dahi öndərin Bakı Məişət Kondisionerləri Zavodunun inşası ilə bağlı gəsterdiyi əzmkarlığı xüsusi qeyd etmək lazımdır.

Neft sənayesinin iqtisadi inkişafdakı rolunu müdrikliklə nəzərə alan Ulu Öndər Heydər Əliyev 70-ci illərdə bu sahənin dinamik inkişafına nail olmuş, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsini təmin etmişdir. Həmin dövrdə neft sənayesinin inkişafında tamamile yeni mərhələ başlanmış, bu zəngin milli sərvətin Azərbaycanın rifahına xidmət edən vasitəyə çevrilmesi prosesinin əsası qoyulmuşdur. Heydər Əliyevin müəllifliyi ilə tərtib olunan "Azərbaycanda neftçılıq sənayesinin yenidən qurulması" planı əsasında bu tipli müəssisələrin, iri komplekslərin tikilməsi və yeni fəaliyyət prinsiplerine keçməsi prosesi sürətlə başa çatdırılmışdır.

Davamlı modernləşməyə və sosial rifaha xidmət edən islahatların müəllifi

Milli inkişaf modelinin müəllifi

Ulu Öndər Heydər Əliyevin lider kimi böyüküyü onun daim uzaq hədəflərə hesablanmış və milli məqsədləri öne çəkən siyaset yürütməsi olmuşdur. Məhz öten əsrin 70-80-ci illərində formalaşdırılmış iqtisadi potensial 90-ci illərin sonlarına doğru dünəyada cərəyan edən mürəkkəb proseslərin nəticəsi kimi istiqlaliyyət qazanmış Azərbaycanın sonrakı mərhələdə müstəqil yaşamasını təmin etmişdir.

Müdrik xalqımızın XX əsrde dünya siyasi arenasına bəxş etdiyi nadir şəxsiyyət kimi Ümummilli Liderlik zirvəsinə ucalmış Heydər Əliyev bu gün həm də müstəqil respublikamızın milli inkişaf modelinin banisi kimi ehtiramla xatırlanır. Ümummilli Lider mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu bir ictimai-iqtisadi formasından azad bazar iqtisadiyyatına optimal keçid modelini ireli sürərək, onun həyata keçirilməsinə çalışmışdır. İqtisadi sahədə həyata keçirilen islahatların əsasında bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə ümumi daxili məhsul istehsalını artırmaq, qeyri-neft sektorunun süretli inkişafını təmin etmək məqsədi dayanmışdır.

Dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərəqərər olmasına, habelə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə integrasiyasına, insanların şüurunda, həyat tərzində əsaslı dəyişikliklərin baş vermesinə sebəb olmuşdur. Ölkədə həyata keçirilmiş özəlləşdirmə prosesi hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabəti əsaslanan istehsal üçün şərait yaratmaq niyyətine xidmət etmişdir. İqtisadiyyatın bütün sahələrini əhatə edən özəlləşdirmə prosesi müstəqil respublikamızda bazar iqtisadiyyatı meyarlarının sürtətə formalaşmasına, ölkənin xarici iqtisadi əlaqələrinin yüksəlməsinə, dünya təsərrüfat sistemine integrasiyasına etibarlı zəmin yaratmışdır.

Ümummilli Liderin rəhbərliyi altında həyata keçirilmiş struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürtətə inkişafına, o cümlədən yerli ve xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə, rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan vermişdir. Ümummilli Lider respublika iqtisadiyyatının keyfiyyətə yeni mərhələsində özəl sektor sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışmışdır.

İnvestisiyaların təşviqi üçün respublika da daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdırın səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionları, qeyri-neft sektorunun inkişafına yönəlt-

mək, habelə maddiləşən işgüzar feallığı gücləndirmek üçün kompleks tədbirlər həyata keçirilmişdir.

Ümumilikdə, 1993-2003-cü illərdə ölkədə həyata keçirilən siyaset deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev milli ideyanın təcəssümü olan məqsədlərin gerçekləşməsi, ələlxüsus da müstəqillik amilinin praktik şəkildə bərəqərər olması baxımından ilk növbədə iqtisadiyyatda çoxşaxəli islahatların aparılmasını, davamlı inkişaf üçün bazisin formalaşmasını vacib saymışdır. Ulu Öndərin müstəqil Azərbaycana rəhbərliyi illərində milli iqtisadiyyatda köklü islahatlar aparılmış, sosial-yönümlü bazar iqtisadiyyatın keçidin ümde prinsipləri müəyyənlenmiş, torpaq İslahati kimi çətin və ağır proses, habelə özəlləşdirmənin birinci mərhəlesi uğurla başa çatdırılmış, milli sahibkarlığın inkişafı üçün zəruri qanunvericilik aktları qəbul edilmiş, respublikanın dünya təsərrüfat sistemine integrasiyası sürətlənmişdir.

İslahatlarda müasirleşmə və novatorluq

Fəaliyyəti ilə zaman və məkanın fövqündə dayanan tarixin yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri kimi Ulu Öndər Azərbaycanın inkişafında qazandığı uğur və naiqliyyətlərin davamlı olmasına təmin etmək üçün böyük fədakarlıqlar göstərmişdir. Bunun ən bariz göstəricilərindən biri də Ulu Öndərin özündən sonra ölkəmizə layiqincə rəhbərlik edərək qazanılan uğurların davamlılığını təmin edəcək, xalqın alternativsiz liderinə çevriləcək davamçı - siyasi vəris yetişdirməsindədir.

XX əsrin sonlarına doğru müstəqil dövlətliyin bərpasına nail olmuş, onu möhkəmləndirərək yeni inkişaf magistralına çıxmış müdrik xalqımız taleyini məhz qəlbən inandığı, etimad göstərdiyi siyasi liderə etibar etmişdir. "Əsl siyaset - konkret, real iş görməkdən ibarətdir" deyərək fəaliyyətə başlayan cənab İlham Əliyev hələ 2003-cü ilde verdiyi vədə sadiq qalaraq öten 15 illik fəaliyyəti ilə hər bir Azərbaycan vətəndaşının layiqli Prezidenti olduğunu sübuta yetirmişdir.

2018-ci ilin 11 aprel seçkilərində xalqın böyük dəstəyi ilə Azərbaycana rəhbərlik kimi məsuliyyətli missiyani növbəti mərhələdə də üzərinə götürmüş cənab İlham Əliyev ona göstərilən etimadı fəaliyyəti ilə hər zaman doğruldur, Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün əzmlə, qətiyyətlə çalışır. Təkcə onu demək kifayətdir ki, respublikamız son prezident seçkilərindən sonra daha da güclənmiş, zənginleşmiş, hərəfəlli inkişaf yolunda yeni uğurlara imza atmış, insan amili həyata keçirilən siyasetin ana axarında yer almışdır.

Ulu Öndər Heydər Əliyevin idarəciliğinə ənənələrini yeni dövrün tələblərinə uyğun daha da zənginləşdirən cənab İlham Əliyev xalqın problemlərinə, arzu və istəklərinə həssaslıqla yanaşır və bunu bütün memurların qarşısında zəruri tələb kimi qoyur. Fəaliyyətinde xalqına güvənən, arxalanan-

dövlət başçısı xalqa xidmetdən böyük şərəf duyur. "Mənim işim ondan ibarətdir ki, xalqa xidmet etmeliyəm. Onu da edirəm və bundan sonra da edəcəyəm. Bütün işlərimdə mən xalqa arxalanıram. Əgər təşəbbüs-lərimiz xalq tərəfindən dəstəklənməsəydi, bütün bu işləri görmək mümkün olmazdı" deyən ölkə başçısı idarəcilikdə, fəaliyyətdə, düşüncədə yenilik və sivil dəyərlərin tətbiqini zəruri sayır.

Dövlət başçısının gerçekləşdiriyi uğurlu diplomatiya son 15 ilə Azerbaycanın bölgədə və dünyada layiqli yerini tapmasının, regional liderliyini təmin etmişdir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara veriləməsi, TAP, TANAP layihələrinin reallaşdırılması, üç sünə peykin orbitə buraxılması Azərbaycanın beynəlxalq münasibətlər sisteminə mövqelərini daha da gücləndirmişdir. Dövlət başçısı cənab

İlham Əliyevin diplomatik səyləri nəticəsində Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də uğurla gerçəkləşmiş, respublikamızın Şərqli Qərb arasında tranzit-kommunikasiya imkanları genişlənmişdir. Xatirlatmaq yerinə düşer ki, 2018-ci il mayın 29-da "Cənub qaz dehlizi"nin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimi olmuş, bu layihələrin icrası Azərbaycanın regionda və Avropada geo-iqtisadi əhəmiyyətini artırmışdır. Eyni zamanda 2018-ci il sentyabrın 18-də 204 kilometr uzunluğunda Ələt-Astara-İran İslam Respublikası magistral avtomobil yolu istifadəyə verilməsi mühüm hadisələrdən olmuşdur.

Səmərəli idarəetmə sistemi xalqın mənafeyinə cavab verən strateji əhəmiyyətli qərarların qəbulu ilə yanaşı, konkret zamanında həyata keçirilmiş tədbirlər sistemi ilə bağlı müntəzəm olaraq ictimaiyyətin məlumatlandırılmasını da zəruri tələb kimi öne çıxarı. Səmərəli və şəffaf idarəciliyi hökumət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənlenmiş Azərbaycan Prezidenti cənab

İlham Əliyevin idarəciliğin konsepsiyasında da bu mütərəqqi prinsip daim öne çıxılır. Dövlət başçısı öten 15 ilde ayrı-ayrı məmurlara etimad meyarını məhz onların fəaliyyətinə nəzərən müəyyənəşdirərək, ictimaiyyətin görülmüş işlər, qarşıda duran məqsədlər və həyata keçiriləcək layihələr barədə məlumatlandırılmasını zəruri saymışdır. Bu cür hesabatlar konkret dövrədə əldə edilmiş nailiyyətlərin qiymətləndirilməsi, qazanılmış uğurların ictimaiyyətə düzgün, obyektiv çatdırılması, mövcud problemlər ətrafında obyektiv müzakirələrin aparılması, bu problemlərin həlli yollarının təpiləsi üçün səmərəli vasitəyə çevrilmişdir.

İdarəciliyin asanlaşdırılması və bu zaman vətəndaş məmənnuluğunu təmin etdiləmə də strateji xətt olaraq diqqət mərkəzinə dədir. Prezident 2018-ci ilin avqust ayında əhalinin məşğulluğu, əmək və sosial müdafiəsi ilə bağlı əvvəl və innovativ xidmətlərin göstərilməsi üçün əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyini (DOST) yaratmışdır. Ümumilikdə, "ASAN

xidmet", "ASAN kommunal" və "DOST" kimi modern xidmet mərkəzlərinin yaradılması Azərbaycanda müasir idarəetmə sisteminin mahiyyətini, felsefəsini açır.

Regionların inkişafında tarazlıq təmin edilir

2003-cü ildən etibarən Azərbaycanın iqtisadi sahədə həyata keçirdiyi siyasetin uğurlarını şərtləndirən esas amillərdən biri də məhz inkişafın mərkəz və regionlar üzrə tarazlıxarakət dasıması, rentabellı istehsal sahələrinin ölkənin bütün regionlarını əhatə etməsi, yerli resurslardan istifadənin səmərəliyinin artırılması, infrastrukturun yeniləndirilməsi tədbirləri ilə sıx şəkildə bağlıdır. Məhz bu iqtisadi strategiya regionlarda sahibkarlığın inkişafını sürətləndirməklə, oradakı əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsinə imkan yaratmışdır.

Azerbaycan Prezidenti cənab İlham Əliyev 11 fevral 2004-cü il tarixli "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)", 14 aprel 2009-cu il tarixli "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və 2014-cü il 27 fevral tarixli "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" regionların iqtisadi inkişafında tamamilə yeni səhifə açmış, insanların kəndlərdən şəhərlərə axınının qarşısını almış, xüsusiilə də qeyri-neft sektorunun, sahibkarlığın inkişafına xüsusi təkan vermişdir.

2004-2018-ci illər ərzində reallaşdırılan regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının təhlili göstərir ki, ötən müdəddətə ölkənin makroiqtisadi göstəricilərində regionların xüsusi çekisi əhəmiyyəti dərəcədə yüksəlmişdir. Yerlərdə sahibkarlığın inkişafının sürətləndirilməsi, yerli istehsal və emal müssəsələrinin fealiyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması, yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması nəticəsində əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində böyük uğurlar əldə olunmuşdur.

Azerbaycan Prezidenti cənab İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda bölgələrin inkişafı üçün dördüncü dövlət proqramının da hazırlanlığını diqqətə çatdırılmışdır. Ötən illərdə görülən tədbirlərə rəğmən eləvə dəyərin formalaşdırılmasında özünü göstərən fərqli sayca dördüncü dövlət proqramının qəbulunu da zəruri etmişdir. Azerbaycan Prezidentinin 2019-cu il 29 yanvar tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" qarşidakı illərdə bölgələrin inkişafına yeni təkan olacaqdır.

Davamlı modernləşməyə və sosial rifaha xidmət edən islahatların müəllifi

Əvvəli Səh. 9

Statistik göstəricilər son 15 ildə Azərbaycan iqtisadiyyatının inkişafını ve dəyaniqliğini bir daha təsdiq edir: Ötən dövrədə ölkənin strateji valyuta ehtiyatları 27 dəfə artaraq 46,7 mlrd. ABŞ dollarına çatmışdır. 2004-2018-ci illərdə ümumi daxili məhsul (ÜDM) real ifadədə 3,2 dəfə, o cümlədən qeyri-neft sektor 2,7 dəfə artmışdır. Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə dövlət bütçəsində dövlət əsaslı vəsait qoyuluşu xərcələri dinamik olaraq artmış, investisiya xərcələri dövlət bütçəsində əhəmiyyətli çəkiyə malik olmuşdur.

Görülən tədbirlərin nəticəsi olaraq bölgələrdəki rayon və şəhərlərlə paytaxt Bakı şəhərinin inkişafı arasındaki fərqlikə azalır. Dövlət proqramları nəticəsində regionların tərəqqisinə 50 milyard manatdan çox vəsaitin yatırılması inkişafçı tarazlığı təmin etmişdir. Yalnız onu demək kifayətdir ki, 2019-cu ildə Azərbaycanın 34 şəhər və rayonu mərkəzdən dotasiya almadan özünü maliyyələşdirir. Son 15 ildə açılmış 1,9 milyona yaxın iş yerinin 50 faizdən çoxunun məhz regionların pətiyə düşməsi də Azərbaycan Prezidenti cənab İlham Əliyevin regional siyasetinin uğurlarının əynəni təcəssümüdür.

Son 15 ildə ölkə Prezidentinin sahibkarlığın inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər ardıcılılığı, səmərəliliyi və sistemliliyi ilə diqqətə cəlb etmişdir. Hələ 2004-cü il 1 fevral tarixində Bakı Biznes Mərkəzində yerli sahibkarlarla görüşən dövlət başçısı onları narahat edən məsələləri diqqətlə dinləmiş, sahibkarları dəsteklədiyi, iş adamlarına gələcəkdə də lazımı köməyi göstərəcəyini bəyan etmişdir. Dövlət rəhbəri inhisarlılıq, sahibkarlarla süni maneələrin yaradılması, hüquq mühafizə orqanlarının iş adamlarının fəaliyyətinə müdaxiləsi hallarını pisləmiş, bu münasibət konkret qərarlarla müşayiət olunmuşdur. Antiinhisar fəaliyyətinin gücləndirilməsi, inflyasiyanın qarşısının alınması üçün əsaslı tədbirlərin görülməsi, qeydiyyat sisteminin sadələşdirilməsi, yerlərdə regional iqtisad məhkəmələrinin yaradılması və s. kimi tədbirlər bunun əynəni təcəssümüdür.

Cənab İlham Əliyev Azərbaycanı müasir və qüdrətli dövlətə çevirmək məqsədini sadəcə deklorativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müyyənləşdirilməsi istiqamətində konkret addımlar atır. Dövlət başçısının son illərdə imzaladığı "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası və "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri" kimi konseptual əhəmiyyətli sənədlər deməye əsas verir ki, cənab Prezident uzunmüddətli inkişaf strategiyasının dərin elmi proqnozlar əsasında işlənib hazırlanmasına çalışır.

Azərbaycan Respublikası Prezidentinin iqtisadi İslahatlar üzrə Kəməkcisi Xidmətinin, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatasının, iqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Maliyyə Sabitliyi və Turizm, habelə Apel-yasiya şuralarının, Sosial Tədqiqatlar Mərkəzinin yaradılması iqtisadi İslahatların səmərəliliyini yüksəltmişdir. Dövlət başçısının siyasi iradəsələ həyata keçirilən sistemli İslahatlar - imzalanan fərman və sərəncamlar respublikamızın postneft

dövrünə uyğunlaşdırılması, sahibkarların hərtərəfli dəstəklənməsi yolu ilə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi məqsədini önə çəkir. Bu baxımdan 3 fevral 2016-cı il tarixli "Azərbaycan Respublikasının merkezi və yerli icra hakimiyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında", 20 aprel 2016-cı il tarixli "İnvestisiyanın həyatı keçirildiyi iqtisadi fealiyyəti sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri"nin təsdiq edilməsi haqqında, 19 may 2016-cı il tarixli "Dövlət emlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində eləvə tədbirlər haqqında" və "Bəzəti tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" fərمانları, habelə 2016-cı il 21 may tarixli fərmanla təsdiq edilmiş "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədinən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərində istifadə Qaydaları", 21 aprel 2016-cı il tarixli "Azərbaycan Respublikasında "Sahibkarlar Günü"nın təsis edilməsi haqqında" və digər sənədlər ölkədə sahibkarlığın inkişafına ciddi təkan vermiş, ölkəmizin qlobal böhran meyillerinə əvək müqavimətini təmin etmişdir.

İnsan amili daim prioritətdir

Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübüñün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclası respublikamızın dinamik inkişaf yolunda olduğunu bir daha təsdiqləmişdir. İclasda səslenən statistik rəqəmlər dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən İslahatların səmərəliliyini və insan amilinin yüksəlşinə xidmet etdiyini bir daha təsdiqləyir. Hesabat dövründə dövlət bütçəsinə vergi və gömrük orqanlarının xəttile 200 milyon manatdan artıq eləvə vəsait toplanmış, ümumi daxili məhsul 3 faiz, sənaye istehsalı 4,4 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz artmışdır. Hesabat dövründə kənd təsərrüfatının 3,6 faiz, əhalinin gəlirlərinin 5,5 faiz artması, inflyasiyanın aşağı həddə - 2,1 faiz civarında olması, ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayenin qoyulması inkişafçı pozitiv dinamikanın əynəni göstəriciləri kimi qeyd olunmalıdır.

Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı aparılan siyaset, görilməş işlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymət alır. Dünya Bankının "Doing Business" hesabatında Azərbaycan Respublikası 2016-cı ildəki 63-cü yerdən 2019-cu ildə 25-ci yerə yüksəlməyə nail olmuşdur. Davos İqtisadi Forumunun hesabatına əsasən Azərbaycan iqtisadiyyatı 2018-ci ildə rəqabət qabiliyyətinə görə 138 ölkə arasında 35-ci yerdədir və ardıcıl olaraq 8 ildir ki, MDB ölkələri arasında birincidir. Forumun "İnklüzyiv İnkişaf İndeksi 2018" hesabatında Azərbaycan ən yaxşı inkişaf etməkdə olan ölkələr sırasında üçüncü, MDB məkanında isə birinci yerde qərarlaşmışdır. BMT İnkişaf Proqramının insan inkişafı indeksinə görə Azərbaycan "orta insan inkişafı" qrupu ölkələrini tərk edərək, "yüksek insan inkişafı" ölkələri kateqoriyasına daxil olmuşdur.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin son 15 ildə yürüdüyü sosial-yönlü siyasetin məqsədi təkcə sosial bərabərsizliyi aradan götürmək olmayıb, həm də onu tarazlaşdırmaq, vətəndaşların maddi vəziyyətindəki fərqliliyi aradan qaldırmak, kəskin təbəqələşməyə yol verməmək, cəmiyyətin bütün üzvlərinin layiqli həyat səviyyəsini təmin etməkdən ibarətdir. Dövlət başçısı tərəfindən son 10 ildə imzalanmış sərəncamlar sosial təminat və yoxsulluğun səviyyəsinin aşağı salınması baxımından mühüm əhəmiyyətə malikdir. Buna misal olaraq "Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə" 29 dekabr 2009-cu il tarixli fermanı xatırlatmaq mümkündür. Fermana əsasən, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və istehlak edilmiş təbii qazın dəyerinin ödənilməsində yaranmış vəziyyətin tənzimlənməsi məqsədilə vətəndaşların 1 oktyabr 2009-cu il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinə yaranmış 327 milyon manat məbləğində borcları silinmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 aprel tarixli fermanı ilə əhalinin "Azersu" Açıq Səhmdar Cəmiyyətinə olan 294,2 milyon manat borcunun dövlət bütçəsi hesabına silinməsi də dövlətin sosial-yönlü siyasetinin növbəti təcəssümü olmuşdur. 2012-ci ilin iyun ayının 1-dən vətəndaşların SSRİ dövründən əmanət bankında qalmış əmanətlərinin indeksasiya olunaraq qaytarılması da respublikamızın sosial-yönlü iqtisadi siyasetinin mahiyyətindən irəli gəlmişdir.

Bu və digər faktlar göstərir ki, ölkədə bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətdə möhkəm dayaqlar tapması, iqtisadiyyatın liberallaşdırılması sosial himayəyə ehtiyacı olan vətəndaşların maraqları ilə qətiyyən ziddiyətə girmir. Əksinə, əldə edilən dividendlər insanların sosial problemlərinin hellinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. 2018-ci ilin 11 aprel seçkilərindən sonra sosial-yönlü İslahatlarda keyfiyyətə yeri ən mərəhənin başlanması, xüsusilə də bu ilin əvvəlində başlayaraq əhalinin aztəminatlı və imtiyazlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsinə xidmet edən kompleks tədbirlərin həyata keçirilməsi Azərbaycanın "sosial dövlət" konsepsiyasına sadıqlıyının bariz göstəricisidir.

Yüründələn uğurlu iqtisadi siyaset - əvvəl və şəffaf vergi-gömrük İslahatları neticəsindən son aylarda ölkəmizin maliyyə imkanlarının daha da artması ilə parallel dövlət başçısı uğurlu sosial İslahatlar paketinin reallaşdırılmasını təmin etmişdir. Təkcə onu demək lazımdır ki, bu prosesin əyni təzahürü olaraq icbari tibbi siyərtə sistemini tətbiqi təmin edilmiş, bu sistem 2020-ci ildən bütün ölkədə tətbiqi nəzərdə tutulmuşdur. Daha sonra, İşsizlik-dən Siyərtə Fondunun yaradılması, məşğulluq strategiyasının qəbulu, ünvanlı sosial yardımın əhatə dairesinin genişləndirilməsi, özünüməşğulluq proqramlarının təmin edilməsi sosial İslahatların mühüm tərkib hissəsidir.

Qisaca demək kifayətdir ki, son aylarda Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olmuş insanların ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəniş edilmiş, minimum əməkhaqqı, sosial müavinət, pensiya və tələbə tə-

qaüdləri artırılmış, zələzələdən ciddi zərər çəkmiş vətəndaşlar üçün evlərin inşasına başlanılmış, devalvəsiyə nəticəsində banklara borcu yaranmış vətəndaşların borcları müəyyən şərtlər çərçivəsində kompensasiya edilmiş, yanğından zərər çəkmiş sahibkarlara kompensasiya ödənilmiş, mavi yanacağa görə nəzərdə tutulmuş limit artırılmışdır. Bu və digər sosial-yönlü addımlar, şübhəsiz, vətəndaşlar tərəfindən de rəgbətə qarşılıan.

İslahatların hazırlı mərhələsində mütərəqqi meyarlara səykənen əvvələnmiş idarəetmə modelinin formalaşdırılması Azərbaycan üçün də kifayət qədər aktualdır. Son illərdə həyata keçirilən kadr İslahatlarının əsas məqsədini əhalinin sosial rifahının yaxşılaşdırılması, neftdən asılı olmayan dayanıqlı inkişaf strategiyasının formalaşdırılması ilə yanaşı, ümumilikdə, dövlət idarəciliyin fəlsəfəsinin dəyişdirilməsi təşkil edir. Cənab İlham Əliyev, ilk növbədə, vətəndaşların mənafeyini düşünərək dövlət idarəetməsi ilə bağlı bu və digər qərarlar qəbul edir, struktur İslahatları həyata keçirir. Dövlət başçısının 2019-cu il 14 yanvar tarixli "Azərbaycan Respublikasında dövlət idarəciliyinin təkmilləşdirilməsi ilə bağlı eləvə tədbirlər haqqında" fermanı idarəetmə sistemində əvvələnmiş əmərliyin təmin olunması baxımından müüm əhəmiyyət kəsb edir.

Qlobal planda cərəyan edən mürəkkəb siyasi, iqtisadi və humanitar proseslər müasir İslahatçı baxışın tətbiqini aktuallaşdırırdıqdan dövlət başçısı hökumətin bu çağırışlara hazır olmasına da son dərəcə vacib sayır. 2017-ci il 21 fevral tarixdə Heydər Əliyev Fonduunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı sefiri Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması, bu mənada postneft dövründə Azərbaycanda həyata keçirilən çoxşaxəli İslahatların davamlılığını və dövlət idarəciliyinin səmərəliliyini yüksəltmək məqsədine xidmet etmişdir.

Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi uğurlu fəaliyyəti bu prosesin süreclənməsini təmin etmiş, idarəciliyə yeni nəfəs getirmişdir. Cəmiyyət də mütləq çoxluğun qənaəti bundan ibarətdir ki, Heydər Əliyev Fonduun prezidenti kimi vətənpərvər fəaliyyəti, humanizmə, mərhemətə, nəcibliyə səykənen layihələri ilə böyük nüfuz qazanmış və yüksək idarəciliy keyfiyyətlərini təsdiqləmiş Mehriban xanım Əliyeva üzərinə götürdüyü məsuliyyətli missiya ilə ölkə başçısının və xalqın etimadını inamlı doğrulur.

2018-ci ilin 11 aprel seçkilərindən neticəsi olaraq Azərbaycan cəmiyyəti uzun illərin sərt sınaqlarından üzüağ çıxaraq yüksək etimad qazanmış Heydər Əliyev siyasetinin davamlılığının təmini, hər bir fərdin mənafeyinə hesablanmış siyasi, hüquqi, sosial-iqtisadi İslahatların ardıcılışında davam etdirilməsi naməne ciddi siyasi iradə ortaya qoymuşdur.

Cəmiyyətdə mütləq çoxluğun alternativsiz milli lider olaraq qəbul etdiyi cənab İlham Əliyev Azərbaycanın perspektiv inkişaf üçün qarşıda duran strateji hədəfləri inamlı gerçəkləşdirmək, ölkəmizi yaxın illərdə ən müasir və inkişaf etmiş dövlətə çevirmək istiqamətində əzmlə, yorulmadan, qətiyyətlə çalışır.

Ermənistan vandalizm siyasetini davam etdirir

Nəzarətsiz zona olan Azərbaycanın işgal altındaki ərazilərində ermənilər narkotičarətlə məşğul olur və beynəlxalq terrorçular yetişdirirlər

Ermənistan vandalizm siyasetini işgal edib, mədəniyyət abidələrini dağıdırıb, yüz minlərlə insanı ev-əsiyindən didərgin salıb, minlərlə insanı qətlə yetirməsindən və yaralamaşından sonra da davam etdirir. Ermənilər işgal olunmuş Azərbaycan ərazilərində yanğınlara törədir, eyni zamanda, müyyəyen ərazilərdə narkotik maddələr becərir və onun satışını həyata keçirir və terrorçuların yetişdirilməsində baza rolunu oynayır. Bu faktlar olduğu halda, niye beynəlxalq təşkilatlar susqunluq nümayiş etdirirlər? Söhbət etdiyimiz müsahiblərimiz beynəlxalq birliyin erməni vəhşiliyinə hələ də susqunluq nümayiş etdirməsini münaqişənin həllində iki standartlarla əlaqələndirdilər.

Politoloq Elşad Mirbəşiroğlu: "Ermənistan törətdiyi bütün cinayətlərinə görə cavab verəcək"

- Ermənilərin işgal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni fealiyyətə məşğül olmaları faktıdır. İşgalçi Ermənistan Azərbaycan ərazilərində yanğınlara törədir, dünyanın müxtəlif bölgələrində partlayışlar töretdik, kütüvə qətlamlar həyata keçirmək üçün terrorçular yetişdirirlər. Amma bu cür faktlar ola-ola beynəlxalq təşkilatlar susqunluq nümayiş etdirirlər. Ümumiyyətə, xarici güc mərkəzləri və beynəlxalq qurumlar bu güne qədər Ermənistən Azərbaycan ərazilərini işgal etmələrinə görə, işgalçılara qarşı konkret mövqə ortaya qoymayıblar. Yəni heç bir reaksiya verməyiblər. Bu da iki standartların olmasına irəli gelir. Yaxşı oları ki, beynəlxalq təşkilatlar işgalçılara qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq etsinlər. Onsuz da Ermənistən gec-tez işgal altında olan torpaqları azad edəcək və törətdiyi bütün cinayətlərinə görə də cavab verəcəkdir. Çünkü o torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır.

Siyasi şərhçi Azər Həsrət: "Dünyanı idare edənlər işgalçi Ermənistəndən öz məkrli məqsədləri üçün istifadə edirlər"

- Ermənilər və onların yarımqiç dövləti Ermənistən müyyəyen dövlətlərin və mərkəzlərin erkəyün övladıdır. Ona görə onları işgal siyasetine göz yumurlar, göz görə-görə töredikləri qanunsuzluqlar qulaq ardına vurulur. Bu baxımdan, Ermənistən işgal altında saxladığı Azərbaycan torpaqlarında kriminal fealiyyətlər de istisna deyil. Dünyanın güc və nüfuz sahibləri ərkəyün Ermənistəna və onun "məzələ" erməni xalqına bu yolla, əslində, dəstək verir.

Ona görə də, Azərbaycan dövləti və ictimai fəalları beynəlxalq tribunalarda belə iki standartı və qeyri-obyektiv mövqeyi tənqid edir. Yeri gəlmişən, onu da əlavə edim ki, Ermənistən belə ərköyünlüyü heç də onun özünün dəyərinin ifadəsi deyil. İş ondadır ki, dünyani idarə edənlər işgalçi Ermənistən və onun işgalçi siyasetindən öz məkrli məqsədləri üçün istifadə edirlər. O məqsədlər də, bir qayda olaraq, Azərbaycana və ümumilikdə, türk dünyasına qarşıdır.

"Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev: "Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır"

- Azərbaycan dövləti daimi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ardıcıl mübarizə aparır və bu gün də bu proses davam edir. Lakin Dağlıq Qarabağ və onun ətrafi ilə birlikdə, 20 faiz ərazimizin Ermənistən tərefindən işğalı ilə bağlı olaraq, bu zonaya nəzərat edə bilmir. Məhz işğal neticəsində, Azərbaycanın İranla dövlət sərhədinin 132 kilometrlik hissəsi nəzarətsiz bölgəyə çevrilib. Orada, nəinki narkotik tərkibli bitkilər becərilir, hətta yayılan məlumatlara görə, yeni növ narkotiklərin istehsalı üçün laboratoriyalar da açılıb. Buradan Avropaya və digər ərazilərə narkotik vasitələr göndərilir. Əldə edilən gəlirlərdən terrorçuların qruplarının yaradılması və onlara təlim keçirilməsində istifadə edilir. Onu da vurğulamaq lazımdır ki, işğal altındaki ərazilərdən narkotik vasitələrin qanunsuz istehsalı və tranziti üçün istifadə edilməsi beynəlxalq terrorizmin genişlənməsinə də münbit şərait yaradır. Bu faktlar Azərbaycan dövlətinin beynəlxalq təşkilatlara göndərdiyi hesabatlarda da öz eksini tapıb. Dəfələrlə yüksək səviyyəli görüşlərde, beynəlxalq konfranslarda nəzaretsiz bölgədə narkotik vasitələrin istehsalı və tərənnütü ilə bağlı məsələlər dövlətimizin rəsmi şəxsləri tərefindən qaldırılıb. Lakin təssüflər olsun ki, hələ də müvafiq beynəlxalq təşkilatlarda, bu əməli ilə bağlı Ermənistən əleyhine heç bir ciddi qərar qəbul edilməyib. Beynəlxalq təşkilatların iki standartlar siyaseti, digər sahələrdə olduğu kimi, bu sahədə də özünü qabarlıq şəkildə göstərir.

GÜLYANƏ

Beş ayda Azərbaycanın xarici ticarət dövriyyəsi 14 milyard dolları ölüb

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzəre alınmaqla bu ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 14 milyard 74,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 8 milyard 240 milyon dollar, idxlən dəyəri 5 milyard 834,2 milyon dollar təşkil edib, nəticədə 2 milyard 405,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Dövlət Statistika Komitəsindən AZÖRTAC-a bildirilib ki, öten ilin eyni ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 16,5 faiz, o cümlədən idxl 51,3 faiz, ixrac 0,1 faiz artıb. Real ifadədə isə dövriyyə 6,8 faiz, o cümlədən idxl 20,4 faiz, ixrac 0,4 faiz çoxalıb.

Ermənistanda narkomanların sayı artıb

Bu ilin yanvar ayında Ermənistanda narkomanların sayı öten ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz artıraq 6951 nəfərə çatıb. AZÖRTAC erməni KİV-nə istinadla xəber verir ki, bunu mətbuat konfransında Respublika Narkoloji Mərkəzinin direktoru Petros Semercyan bildirib. Onun sözlerinə görə, qeydə alınmış narkomanlardan 2100 nəfəri narkotik maddələri venadaxili inyeksiya yolu ilə qəbul edir. Onların böyük əksəriyyəti kişilərdir, qadın narkomanların sayı isə cəmi 116 nəfərdir.

Qeyd olunub ki, narkomaniya ən çox 30-40 yaş arasında olan ermənilər arasında yayılıb. Lakin mərkəz direktoru bildirib ki, bu rəqəm narkomaniyanın tam miqyasını əks etdirmir. Belə ki, narkotik maddələrdən istifadə edənlərin əksəriyyəti qeydiyyatda kənarda qalıb. O əlavə edib ki, narkomaniyadan müalicə olunanların bir çoxu dispanserdə çıxıqdan sonra yeniden narkotik maddə istifadəçisinə çevirilir. Semercyan diqqətə çatdırıb ki, müvafiq beynəlxalq strukturlar bu sahədə Ermənistən təqdim etdiyi rəqəmlərə inanırlar. Onlar hesab edirlər ki, rəqəmlər sünü şəkildə azaldılıb və əsl həqiqətdə bu ölkədə narkomanların sayı dəfələrlə çoxdur. O, Ermənistən Səhiyyə Nazirliyinin marixuanadan istifadənin leqallaşdırılması əleyhinə olduğunu da bildirib.



Baş Prokurorluq: Şəki Xan Sarayının həyətindəki ağacın budaqlarının qırılmasına əlverişsiz hava şəraiti səbəb olub

Iyulun 15-də Azərbaycan Respublikasının Baş Prokurorluğu öten gün Şəki Xan Sarayının ərazisindəki ağacın budaqlarının qırılması nəticəsində çoxlu sayıda insanın xəsarət alması ilə bağlı yeni məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən AZÖRTAC-a daxil olan məlumatda bildirilib ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayının ərazisində ağacın budaqlarının qəfletən qırılaraq insanların üzərində düşməsi nəticəsində 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 13 nəfər ilkin tibbi yardım göstərilərək eve buraxılıb. Diger 2 nəfərin isə Bakıdakı Mərkəzi Klinik Xəstəxanada yüksəkxitəsli mütəxəssislərin cəlb olunması ilə intensiv müalicələri davam etdirilir.



Baş vermiş hadisə ilə əlaqədar rayon prokurorluğunun əməkdaşları, eləcə də aidiyəti nazirliklərin mütəxəssisləri dərhal həmin ünvana gedərək, ilk növbədə, xəsərət alan şəxslər təcili-tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıblar. Hadisə yerinə baxış keçirilib, qırılmış budaqlardan nümunələr, habelə digər əhəmiyyət kəsb edən maddi sübutlar və izlər götürürlüb, mütəxəssislərin ilkin rəyləri alınıb.

Aparılmış ilkin araşdırmaclarla müyyən edilib ki, hündürlüyü 34 metr olan Xan çinarının 21 metr hündürlükdə yerləşən 0,5 metr diametrlü budağı qəfletən qoparaq aşağıda - 17 metr hündürlükdə olan nisbətən kiçik diametrlü budağı da qırıb, nəticədə hər iki budaq insanların üzərində düşüb.

Mütəxəssislərin ilkin rəyinə əsasən, budaqların qırılmasına əlverişsiz hava şəraiti səbəb olub. Belə ki, iyulun 12-də başlayan və sürəti saniyədə 8-12 metr olan küləklə müşayit olunan, xüsusiələ iyulun 14-də səhər saatlarından başlayaraq 3 saat ərzində aylıq normanın 54 faizi miqdərində (32 mm) aramsız yağış yağıb.

İlkin müayinələrə əsasən müyyən edilib ki, qırılmış əsas budaq sağlam olub, qurumağa və hansısa fiziki təsirlər məruz qalmayıb. Həmin budaqlarda virus və ya bakterioloji proseslərin gedib-getməsəsinin müyyən edilməsi üçün budaqlardan nümunələr götürürlər. Bioloji tədqiqatın qırılımında məqsədli Ecologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri cəlb olunmaqla məhkəmə-biooloji və məhkəmə-trasoloji ekspertizaları təyin edilib. Ekspertizaların keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində həvalə olunub. Hazırda araşdırılmalar davam etdirilir.

"ASAN xidmət" mobil tətbiqini "iOS" əməliyyat sistemindən də yükləmək mümkündür



Dünəndən vətəndaşlar "ASAN xidmət" mobil tətbiqini "Android" ilə yanaşı, həm də "iOS" əməliyyat sistemindən yükləyə bilərlər. Bu bərədə AZÖRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara

Xidmet və Sosial İnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsində məlumat verilib. Bildirilib ki, mobil tətbiqin yaradılmasında əsas məqsəd vətəndaşlar üçün çəvkili təmin etməklə, onların əlavə vaxt itkişinin, məsəflərinin qarşısını almaq və "ASAN xidmət" mərkəzlərinin idarə edilməsində effektivliyi artırmaqdır.



16 iyul 2019-cu il

Ermənistan daha böyük böhran məngənəsindədir

İşgalçi ölkənin yeganə çıxış yolu işgal etdiyi Azərbaycan ərazisini tərk etməsidir

Ermənistanda cərəyan edən son hadisələrin təhlili bu ölkəni qarşısındaki dövr ərzində daha böhranlı və ziddiyətlərlə dolu günlərin gözlədiyini deməyə əsas verir. Ermənistanın iqtisadiyyatı “ölü” vəziyyətdə olduğundan, hökumət öz sözünü deyə bilmir. Axi, cibiboş nazirlərin rəhbərlərinə kim qulaq asar? İndi ölkədə hər gün etiraz aksiyaları keçirilir, yollar bağlanır və işçilər çörək tələb edir. Publisistlər, davamlı olaraq mətbuatda yazırlar ki, Ermənistanda görüntü var, ancaq çörək yoxdur. Postinqilab Ermənistanda narazılıq və razılaşmamaq adı hala əvvəlmiş. Başqa cür də ola bilməz. Çünkü erməni hakimiyyətinin özü də inqilab sayəsində küçədən gəlib. Təhlilçi Tevos Arşakyan yazır: “Nikol Paşinyan insanları küçəyə çıxarmaqla, cini şü şədən buraxmış oldu və bu gün o, göstərdiyi nümunənin meyvələrini dadır”.

Baş nazir ve onun “Mənim addımım” bloku, bu acılığın günahını Rusiyada görür. Pis də budur. Nə qədər ki, ermənilər öz günahlarını və səhvlerini başqalarının boynuna yıxacaqlar, Ermənistanda vəziyyət düzəlməyəcək. Paşinyan çalışır ki, Rusiyada yaşayan erməni iş adamlarının investisiyalarını Ermənistana yönəltsin. Lakin milyarderlər görüşələr bir fayda vermir. Çıxış yolu isə, Azərbaycana olan təcavüzkar siyasetin kökündən dəyişdirilməsidir. Ancaq Paşinyan və ondan əvvəlki rəhbərlər hələ de bunu anlamır. Azərbaycan-Rusya münasibətləri də, həmçinin, Gürcüstanda baş verenlər də, Ermənistana dərs olmalıdır. Hələ bir məqamda hansı ağıllı siyasetçi, Rusyanın qucağını Qərbin qucağına dəyişmək fikrinə düşər. Təbii ki, müstəqillik vacib şərtidir. Ancaq bir məsələ də var ki, ermənilərin işi əlaltıq etmək olub.

Bütün bu qeyd deyilənlər ondan xəbər verir ki, Ermənistən qarşısındaki dövrde daha böyük böhran gözləyir.

Küçə “demokrat”ın avantürist fəaliyyəti bunu təsdiqləyir

Rusiyalı politoloq Andrey Yepifantsev bildirir ki, yaxın zamanda Paşinyan xalqın kumirindən uğursuz lidərə çevriləcək: “Qarabağ və qondarma erməni “soyqırımı” principindən imtina etmədən, blokadadan çıxmadan iqtisadiyyatı inkişaf etdirmək mümkün deyil. Bu ilin 7 ayı ərzində Paşinyan iqtisadiyyata yeni heç nə getirməyib və bundan sonra da, heç nə getirməyəcək. O, Ermənistən siyasi tələblərindən də imtina etmir, neticədə, Ermənistəni iqtisadi kollapsa aparr. Paşinyanın programı, Ermənistəni təcriddə saxlayan digər proqramlar kimi, uğursuzluğa məhkumdur. Demək ki, ictimaiyyətdə neqativ əhval-ruhiyyə güclənəcək və yeni kumir axtarılacaq”.

Ekspertin sözlərinə görə, Ermənistən potensial baş naziri təbietcə fərəridir, buna görə də, seçiləndən sonra hara qaçacağını bu bağdan demek, olduqca çətindir. Dağılıq Qarabağda və onunla bağlı durum Nikol Paşinyandan asılı olmayıacaq. Çünkü Paşinyan hakimiyyətdə qalmayacaq. Eyni zamanda, politoloqlar onu da bildirirlər ki, ölkənin belə çətin duruma düşməsində ən əsas amil Rusiya-Ermənistən münasibətlərinin gərgin vəziyyətə düşməsidir.



Mübariz Əhmədoğlu: “Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiya-Ermənistən münasibətləri bütün tarixi boyu belə gərgin vəziyyətdə olmayıb”

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu qeyd edib ki, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiya-Ermənistən münasibətləri bütün tarixi boyu belə inidki kimi gərgin vəziyyətdə olmayıb: “Paşinyan KTMT-nin başında oturani, bilərkən, Qərbe xoş gəlmək məqsədilə cinayətkarərənən NATO ilə əlaqələrini daha da intensivləşdirməsi Kremlin xoşuna gəlmir. İndiki halda, Ermənistəndə ən arzuolunanı, Paşinyan hansı qaydada hakimiyyətə gəlibəsə, təxminən ona bənzər qaydada hakimiyyətdən rədd olmasına dair. Bu işi Ermənistən müdafiə naziri David Tonoyan reallaşdırıa bileyəti təqdirdə, Şoyqunun ondan xoşu gələ bilər, münasibəti müsbətə təref dəyişə bilər. D.Tonoyanın aktivliyi, avantürənən asılılığı bu variyati istisna etmir. 2016-ci ilin aprel döyüsləri, məhz Ermənistən müdafiə naziri D.Tonoyanın avantürəsi idi. Artıq 2016-ci ilin aprel döyüslərinin neticəsi Ermənistənda da heç kəsədə şübhə doğurmur. David Tonoyan xaraktercə avantüraya və şantajdan asılı olan şəxsdir”.

Beleliklə, bütün bu reallıqlar, onu təsdiq-

leyir ki, Ermənistən müstəqil dövlət olmasının hələ mümkün deyil və Paşinyan hakimiyyətinin sərsem, avanturist çıxışları və fəaliyyəti, onu göstərir ki, bu vəziyyət uzun müddət davam etməyəcək. Haradəsa, qırılma nöqtəsi vardır. Ermənistən da, bu acı taleyi yaşamaması üçün, yegane çıxış yolu erməni silahlı quldur dəstələrinin işgal etdikləri Azərbaycan ərazilərindən çıxarmasıdır.

Amma Paşinyan anلامır ki, Rusiya da onun bu güne kimi ikiüzlü “siyasetinin” dəfələrlə şahidi olub. Bu informasiyalar geosiyasi aspektde maraq doğuran iki məqamı ortaya çıxarı. Onlardan biri Nikol Paşinyan komandasının zaman-zaman Rusiya əleyhinə təxribatlara el atması ilə bağlıdır.

Erməni siyasi şüurunun cahiliyyə: işgal olunan ərazini tərk etmək zəruriliyinin dərk edilməməsi

Bu yerde maraqlı bir fakt da üzə çıxır. Bele ki, N.Paşinyanın Rusiya mətbuatına Ermənistən-Rusiya münasibətləri ilə bağlı verdiyi müsahibədə Ermənistən-Azərbaycan münasibətə toxunaraq, Dağılıq Qarabağ ermənilərinin danişqlarda iştirakı məsələsinə yənə də qabartmağa çalışmasıdır. Baş nazirin məntiqinə görə, “Dağılıq Qarabağ xalqının iştirakı olmadan, münasibəni necə həll etmək olar?” Ancaq bu ifade əltində yalnız Azərbaycanın həmin bölgəsində qanunsuz qurum yaradan bir qrup separatçının nəzərdə tutmaqla, N.Paşinyan yənə də yanlış bir mövqə tutmuş olur. Azərbaycan tərəfi həmin bölgənin azərbaycanlı icması ilə yanaşı, erməni icmasının da müəyyən məhələdə prosesdə iştirak edə biləcəyini istisna etmir. Lakin rəsmi İrəvanın işgal faktının üstündən sükütlə keçərək, “Arsax” adı

altında yalnız bölgədə məskunlaşmış terrorçu-separatçıları nəzərdə tutması, nəinki beynəlxalq hüquqa, heç adı etik qaydalara belə uyğun deyil.

Bele ikiüzlülük və yalançlıqla ən kiçik münaqişəni belə həll etmək mümkün deyil. Bütün dünya bilir ki, Ermənistən havadarlarının birbaşa yardım ilə Azərbaycan torpaqlarını işgal edib və münaqişə həmin məqamdan başlayıb. Bu səbəbdən, onun həlli-nə işgalçılardan zəbt etdikləri torpaqlardan qeyd-şərtsiz çəkilməsi ilə başlamaq olar. Yalnız bundan sonra digər məsələləri müzakire etmək mümkündür. İşgal ərazisindən təcavüzkarın çıxmadiğı hələ, hansıa həll variantından danışmaq imkansızdır. Bu nəticə Madrid prinsiplərindən, Helsinki Yekun Aktının maddələrindən, BMT-nin və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdikləri sənədlərdən birbaşa irəli gə-

lir.

Deməli, N.Paşinyanın başlanğıc kimi təqdim etməyə çalışdığı vəziyyət, reallıqda işgalin son mənzərəsidir və bu mənada, dəyişməlidir. Həmin dəyişikliyden sonra yaranacaq mənzərə başlanğıcdır. Təcavüzün neticəsini qanuniləşdirmək müzakirələrin məqsədi ola bilməz. Əksinə, həmin nəticələrin aradan qaldırılması əsas məqsəddir. Ona çatandan sonra barış və ya sülhənən da nişşmaq mümkündür.

Bütün bunlar Ermənistən münaqişənin həlli ilə bağlı hazırlı tutduğu mövqə barədə müəyyən təsəvvür əldə etməyə imkan yaratır. Hər şeydən önce, bir daha aydın olur ki, rəsmi İrəvan probleme səmimi yanaşır. Ermənistən sosial-iqtisadi vəziyyətinin berbad olaraq qalması və yeni hakimiyyətin real addım atma bilməməsi içtimai rəyi başqa məsələlərə yönəltməyi tələb edir.

Rusiyalı ekspert Aleksandr Dugin də Ermənistən, öncə, beş rayonu boşaltmasının zəruri olduğunu vurğulayıb. Bundan sonra nizamlama prosesinin növbəti mərhələlərinə keçmək olar. Digər ekspertlərin də fikirlərini xatırlatmaq olar. Lakin onların hamisindən bir ortaqlı fikri var: Ermənistən işgal etdiyi Azərbaycan torpaqlarından qoşunlarını çəkməlidir. Burada reallıq aydın görünür. Rəsmi İrəvan nə qədər söz hoqqabaklılığı ətsə də, ondan indi hər kəs zəbt etdiyi ərazilərdən silahlı quldur dəstələrini çıxarmağı tələb edir. Bunun hansı formatda ediləcəyi məsələsi, artıq danişqların predmetidir. Hər bir haldə aydınlaşdır ki, əsas şərt Ermənistən, təcavüzkar olaraq, Azərbaycan işgal etdiyi ərazilərindən çıxmalıdır, əks halda Azərbaycan öz ərazi bütövlüyünü beynəlxalq Konvensiyalar əsasında müharibə yolu ilə azad etmək hüququna malikdir.

A.SƏMƏDOVA

Əli Kərimlinin siyasi riyakarlığı faktlarla sübuta yetirildi

Müxlifətdaxili intriqalar və qarşıdurmalar son vaxtlar daha gərgin və amansız xarakter daşımaqdadır. Səbəb kimi, xarici anti-Azərbaycan qüvvələrin, xüsusi ilə də, erməni lobbisinin onların qarşısında sərt tələbi qoymasıdır: Öhdəliklər yerinə yetirilməsə, maliyyə vəsaitləri dayandırılacaq. Məhz bu təpkı xarakterli tələb müxalifət düşərgəsində çalxalanma yaradıb. Partiya sədrləri və onların təsiri altında olan trollar hərəkətə keçərək, özlərinə olan xarici inamsızlığı aradan qaldırmaya çalışırlar.

Pərakəndə vurnuxma nəticə etibarı ile xaosa getirib çıxarıb. Bu amil də, müxalifətin onsuza da, ağır olan durumunu daha da ağırlaşdırır. Məsələ burasındadır ki, AXCP-Müsavat, kimi dağıcı xisəltli partiya funksionerleri düşdükləri böhranlı durumdan çıxa bilmədiklərini dərk etdiklərindən, çıxış yolunu milli və dövlətçilik maraqlarına zərər vurmaqda görürərlər. Bu yarıtmaz ünsürlər "cəhənnəmə gedən özünə yoldaş axtarı" məsəlinə uyğun olaraq xalqına, dövlətinə xəyanət edərək, erməni ilə İşbirliyi qurmaqdan çəkinməyen Vüdadi İsgəndərli, Qurban Məmmədov, Xədicə İsmayıllı, Leyla Yunus, Orduhan Teymurxan və bu kimi digər məkrli şəxslərdən öz çirkin məqsədləri üçün istifadə etməkdən çəkinmirlər. Baxmayaraq ki, bəzi hallarda onlara arasında ziddiyətlər üzərə çıxır. Bunu ADP sədri Sərdar Cəlaloğlu, alternativ AXCP-nin sədri Razi Nurullayev, KAXCP sədri Mirmahmud Mirelioğlu və digərləri etraf edib, eqide dostlarını satqınlıqlarına görə, sərt tənqid edirlər.

Satqın satqına dəstək olmağa çalışır!

Bu kimi etiraflardan və əldə olunan məlumatlardan sonra, bir daha onu demək olar ki, Azərbaycanı istəməyən bəzi məkrli təşkilatların ayırdığı qrant Ə.Kərimli, C.Həsənli, A.Hacılı və digərləri üçün milli maraqlardan daha önemlidir. Baxmayaraq ki, AXCP ilə Müsavat hez zaman bir araya gələ bilirlər. Bir-birini sıradan çıxarmaq, sanki onları əsas fealiyyət istiqamətləri olub. Ancaq Azərbaycanın əldə etdiyi uğurlara



kölə salmaq və xarici ağalarının sıfarişlərini yerinə yetirmək məsələsində bir yerdərlər. Çünkü xarici qrant verən ağaları belə isteyir. Faktlara və araşdırmalara əsaslanaraq, demək olar ki, xarici maraqlı dairələre satılmaqla özüne maliyyə imkanları əldə etmələrinə baxmayaraq, onun vəziyyəti böhranlı durumdadır. Yeni AXCP parçalanaraq dağılmak problemi ilə üzləşməkdədir. Vəziyyətdən çıxış yolu da görünmür. Çünkü yarıtmaz sehv siyaset AXCP-nin yenidən parçalanmasını və bununa da fealiyyətini dayandırmasını qaćılmaz edib. Vəziyyətdən çıxməq üçün Ə.Kərimli icazəsiz aksiyalar keçirib, qarşidurmalar yolu ilə diqqəti özünə cəlb etməye çalışsa da AXCP-nin dağılmışının qarşısını ala bilməyəcək. Bu baxımdan, demək olar ki, yaxın vaxtlarda AXCP tarixin zibilliyyinə atılacaq. Təbii ki, bunun da başlıca səbəbi və günahkarı Ə.Kərimli ilə bağlıdır. Daha doğrusu, onun sehv və yanlış siyaset aparması AXCP-nin tarixin zibilliyyinə atılması dilemməsi qarşısında qoyub. Bir-mənalı şəkide, demək olar ki, "Yurd" şəfini taniyanlar onun öz şəxsi mənafəyi naminə milli və dövlətçilik maraqlarına zərər vurmağa çalışan şəxs olduğunu bildirirlər.

Keçmiş cəbhəçilər Əli Kərimliyə nifret edirlər

Mövcud reallıqlar təsdiq edir ki, AXCP sədri ilə eyni mövqedən çıxış edənlər sonradan ondan üz çevirirlər. Çünkü yol yoldaşlığı Ə.Kərimlinin xəyanətkarın biri olduğunu üzə çıxarıb və neticədə böyük həvəsle AXCP-ye gələnlər nifret hissi ilə oranı tərk edirlər. Hətta ona pul verənlər sonradan yanlışlıq yol verdiklərinə etiraf edirlər. Misal olaraq, 2005-ci ildə "Azadlıq" qəzətine yardım məqsədi ilə Ə.Kərimliyə pul verən Rusiyada yaşayan azərbaycanlı iş adamı Sakit Allahverdiyevin sonradan bu addımı ilə kobud sehvə yol verdiyini bildirməsini göstərmək olar. Belə ki, S.Allahverdiyevin qəzətin borclarının ödenilməsi, işçilərin maaşlarının verilməsi üçün ayırdığı pul Ə.Kərimli tərəfindən mənimsenilib. Böyük Qurtuluş Partiyasının sədri, millet vəkili Fazıl Mustafa da bildirib ki, dürüstlükdən, ləyaqətdən, vətəni sevməkdən, guya xalqın marağının təessübünü çəkməkdən danışan Ə.Kərimlinin arxa planda, ele-dələdəzluqları var ki, aşkarca çıxıqca, cəmiyyət özü heyratə geləcək ki, bu adamlar hansı üzəl başqalarına böhtan atır, irad bildirir və hətta tenqid edirlər? "Ona görə də, mənəcə, bu, çox ciddi informasiyadır və tam məsuliyyətimlə deyirəm ki, həqiqətə uyğundur. Bu mətbədə belə olay çox adı bir şeydir. O vaxtlar Xalq Cəbhəsinin də vəsaitlərinin bu cür dağıdılması və çirkin əməllərin baş vermesi göz qabağındaydı".

Bir sözə, müxalifətin üz qarşısı olan AXCP sədri Ə. Kərimlinin daxili çirkilikləri, bəlli olduğu kimi, onun xarici ağaları qarşısında müti qul olduğu da aşkarlanır. Bu isə, sıravi cəbhəçilərə mənən ciddi təsir göstərir. Çünkü onlar sağlam və milli maraqlar üzərində quurla biləcək siyasetin tərəfdarı olaraq çıxış edirlər. Ə.Kərimli isə, bu arzuların üstündən satqın və xəyanətkar əməlləri ilə xətt çəkir. AXCP-dən kütłəvi istefalar və qopmalar da, məhz bu səbəbdən baş verir.

i.ƏLİYEV

Mübariz Əhmədoğlu: "Ermənistən İrana mələk kimi görünməkdə davam edir"



Bütün sahələrdə təribat və işgalçılıq siyaseti yürüdən Ermənistən indi də İrana qarşı öz məkrli niyyətini həyata keçirmək isteyir. Daha doğrusu, mələk cildinə girərək, saman altdan su yeridən Ermənistən İrana "mələk" kimi görünür. Sözügedən məsələyə münasibet bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib ki, İran bilerəkden və ya bilmərəkden Ermənistəni "mələk" kimi görür: "Son günler baş verən proseslər göstərdi ki, Ermənistən İrana qarşı istənilən təribata getməye hazırlıdır. Birinciisi, Ermənistənda elektrik qəzası baş verdi. Rəsmiler bunu İranla əlaqələndirmək istədilər. Amma heç kəs izah edə bilmədi ki, niyə İranla Ermənistən sərhədində olan 2-3 Su-Elektrik Stansiyasında qəza baş vermedi, ancaq Yerevandakı İstilik-Elektrik Stansiyalarında qəza baş verdi. İranda Ermənistən İran sərhədlərinə yaxın elektrik stansiyasında qəzanın baş vermemesi, məhz Yerevanda baş vermemi göstərir ki, qəzanın əsas mənbəyi Ermənistən daxilindədir, qəza İranda da hiss olunub."

Ağla gələn variantlardan biri də budur ki, kimsə Ermənistən ərazisi vasitəsilə İranda elektrik qəzası töötəmək isteyirimiş.

İkinciisi, İsrail-Ermənistən münasibətlərində yeni dinamika var. N.Paşinyan İran səfərindən qayıtdıqdan sonra dərhal İsrailə Ermənistən 2 resmi nümayəndə heyəti getdi. İran bu gündək Ermənistən İsrailə münasibətlərinə bir dəfə də olsun reaksiya verməyib. Amma Ermənistən-İsrail münasibətlərinin motivasiyasında İranın olması barədə, hətta Ermənistənin baş naziri və xarici işlər nazirinin səsləndirdiyi bəyanatlarda var".

M.Əhmədoğlu, İranın Ermənistəna qaz vermesinə də aydınlıq gətirib: "İran indi Ermənistəna barterlə qaz vermek istəyir. Əslinde, bu yenidən Ermənistəni xilas etmək anlaşımadır. Qazın qiymətinin Rusiya tərəfindən qaldırıldığı bir vaxtda İranın Ermənistəna barterlə qaz vermesi Rusyanın İrana qarşı siyasetinə təsir edəcək. Rusiya İranın şimal ərazilərində, xüsusən, qaz və elektriklə təchizatında mövqeyini möhkəmləndirəcək ki, İran Ermenistanla münasibətlərini kəssin. Bu, artıq regional miqyaslı məsələdir".

M.Əhmədoğlu, onu da vurğulayıb ki, İranın əreb dövlətlərinə qarşı əsas iradı işgalçı İsrailin başını siğallamasıdır: "Çünki İsrail bəzi əreb dövlətlərinin qonşusudur. İran özü də işgalçı qonşusu ilə münasibətdə çox məsələləri nəzərə almışdır".

R.HÜSEYNOVA



Sumqayıt bulvarında dənizə düşən gənc qız xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Sumqayıtdakı Dənizkənarı Bulvarın qeyri-cimərlik ərazisində bir nəfərin dənizə düşməsi barədə məlumat daxil olub. FHN-dən AZERTAC-a bildirilər ki, Kiçik-həcmli Gəmilərə Nəzarət və Sularda Xilasətmə Dövlət Xidmetinin dərhal hadisə yerinə cəlb olunan müvafiq qüvvələri həmin şəxsi sudan çıxarıb və aidiyəti üzrə təhvil veriblər. Onun 2002-ci il təvəllüdü Güney Umutova olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Qubada bir ailənin 5 üzvü qıdadandan zəhərlənib

Qubada bir ailənin 5 üzvü qıda zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. AZERTAC-ın bölgə müxbiri xəber verir ki, Dəllekli kəndində yaşayış 67 yaşlı Zöhrə Hüseynova, 32 yaşlı Mavigül və 31 yaşlı Rəhile Ömerova, həmcinin ailənin azyaşlı usaqları - 11 yaşlı Bilal və 8 yaşlı Ömer iyulun 14 axşam saatlarında Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Onlara qıda zəhərlənməsi və kəskin qastroenterit diaqnozu qoyulub. Xəstelerin mədələri yuyulub və müvafiq tibbi yardım göstərilib.

Zəhərlənən şəxslərin müalicəsi Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir, vəziyyətləri sabitdir. Faktla bağlı araşdırma aparılır.



Binəqədidiə ogurluq edən şaxslər tutulub

Iyulun 14-na keçən gecə Binəqədi rayonun M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərdən birinin həyətindən iki velosiped ogurlamaqda şübhəli bilinən imişli rayon sakini, əvvəller məhkum olmuş D.Cəfərov Rayon Polis idarəsinin 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZERTAC-a bildirilər ki, aparılmış əməliyyat tədbirləri ilə onun iyulun 25-dən iyulun 13-dək olan müddədə rayon ərazisində bir zırzəmidən və bir avtomobildən məisət eşyaları və akkumulyator, habelə üç nəfərə məxsus velosipedləri ogurlaması da müəyyən edilib.

Cari il aprelin 2-de O.Fermanova məxsus avtomobilən 100 manat oğurlamaqda şübhəli bilinən Sulutəpə qəsəbə sakini R.Ağayev isə Binəqədi Rayon Polis idarəsinin 40-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Hər iki faktlara bağlı araşdırular davam etdirilir.



Kolleclərə qəbul olunmaq üçün 23 mindən çox abituriyent ərizəsini təsdiqləyib

Ümumi (9 illik) təhsil bazasında kolleclərə qəbul olmaq üçün elektron ərizə verməyən və buraxılış imtahanı nəticəsi məsabiq şərtini ödəyən cari ilin abituriyentlərinin ərizə qəbulu davam edir. Dövlət İmtahan Mərkəzindən AZERTAC-a bildirilər ki, iyulun 15-i saat 10:55-ə olan məlumatla göre, kolleclərə qəbul olunmaq üçün ümumilikdə 23067 abituriyentin (Azərbaycan bölməsi üzrə 22421, rus bölməsi üzrə 646) ərizəsi təsdiq-

lenib. 9 illik orta təhsil bazasında kolleclərə ərizə qəbulu 2019-cu il fevralın 22-dən martın 11-dək aparılıb. Bu müddət erzində qeydiyyatdan keçməyən, lakin buraxılış imtahanlarının hər iki mərhələsində iştirak edərək orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün məsabiq şərtlərini ödəyən abituriyentlər avqustun 5-dək "ekabinet.dim.gov.az" internet səhifəsində "Şəxsi kabinet" yaratıqlıdan sonra müvafiq istifadə adı və paroldan istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldurub təsdiq edə bilərlər.

Qeyd edək ki, 9 illik bazada kolleclərin ixtisas seçimine isə ümumi balı (hər iki mərhələ üzrə) 50-dən, Azərbaycan (rus) dilli fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyəti tətbiq olunmur. İxtisas seçimini iyulun 24-dən avqustun 5-dək aparılacaq.



16 iyul 2019-cu il

180 dərəcə dəyişən NANKOR

Gültəkin Hacıbəyli yenə "ortalıqda"

Hər kəs kimliyindən asılı olmayaraq, 180 dərəcə dəyişirə, bunun bir adı var: NAN-KORLUQ! Bu, "Milli Şura"nın "primadon-nası", sabiq deputat, ikiyüzlülüyün, riyakarlığın rəmzi olan, vaxtı ilə sinəsində Azərbaycan bayraqlı deputat nışanı, cibində mandat dasıyanada, müəyyən səlahiyyət sahibi olanda, lüks avtomobilərdə gəzərək, şəhərin mərkəzindəki bahalı evlərda yaşayanda, müxalifətçi olmaq heç ağıllın ucundan da keçməyen G.Hacıbəylidir. Onun üçün Məhəmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy amalı, bu gün yanlarına sığındığı Ə.Kərimli, C.Həsənli adları yad idi. Elə ki, deputat mandati əlin-dən çıxdı, çənub oldu müxalifətçi, dünənə kimi tərifini göylərə qaldırığı hakimiyətin ən sərt tənqidçisi, daha doğrusu, qərəzli düşməni oldu.

Buna qədər isə, o, bir qədər əvvəl xatirdəliğimiz kimi, dövlətin imtiyazından, deputat kimi ona yaradılan imkanlardan gen-bol istifadə edir, "mən salım olum, cümlə cahan batsa da batsın" prinsipi ilə həyatını yaşıyır. Amma sadəcə, öz həyatını yaşıyaydı, vəssalam. Bu, o G.Hacıbəyli idi ki, imkanlardan istifadə edib başqalarının, ən doğma insanların, o cümlədən, öz aile üzvlərinin həyatını qaralmaqla da məşğul idi. Yəni "burada mənəm, Bağdadda kor xəlifa" deyib uşağının atasının, ağbirçək qayınanasının başına olmazın oyun açırdı. Sabiq deputatın sabiq həyat yoldaşı Mahmud Mehdiyevin mediya açıqladığı məlumatı xatırlatmaq istərdim: "G.Hacıbəyli millət vekili olduğu müddətde öz vəzifə səlahiyyətlərində suisitifadə edərək, ona və ailə üzvlərinə qarşı böyük haqsızlıqlar edib. Uzun illər bu dövlətin çörəyini yemiş, sonradan əqidəsini 180 dərəcə dəyişən, vətəninə, dövlətinə üz çevrən şəxsin hərəkətlərinin bir adı var - NAN-KORLUQ!"

"Mələk maskalı"
G.Hacıbəylinin qanunsuz sərvətləri...

Mələk maskası geymiş G.Hacıbəyli deputat olarkən qanunsuz hərəkətlərə məşğul olub, qanunsuz sərvətlər toplayıb, onun kimi yüzlərlə vətəndaşın hüquqlarını en müxtəlif vasitələrlə pozub. Bu faktları döne-döne yazmışaq, xatırlatmışaq. Ancaq bu gün bu qanunsuz sərvətlərə nail olan bu cinayətkarın dövlətin ünvanına böhtanlar yağırmaması, yalanlar deməsi döne-döne cavablandırılıb ve cavablandırılmalıdır. Şəxsi həyatını gündəmə getirərək, siyasi şouya çevirən G.Hacıbəyli indi özünü mələk gözündə görür. Elə bilmər ki, yağış yağıb, keçmiş yuyub aparır. Amma "haqq nazilər, üzülməz" deyib atalar.

Hətta hikkeli və həddindən artıq çox əsəbi olan G.Hacıbəyli dəyəri milyonlarla ölçülən mülklərini ona xatırladanları lənetləyir, söyür və hətta təhdid edir. Görünür, Hacıbəyli xromosomun daxili hissələrində birinin 180 dərəcə dönməsi nəticəsində, quşluşunun dəyişməsi prosesini yaşıyır. Bu, onun ağılna da təsir-



siz ötüşmür. Bunun nəticəsində də, deputatlıq dövründə hər addımda təhqir etdiyi, marginal qrupa çevrilmiş müxalifətçilərlə yan-yana dayanıb. Görünür, qanunsuz əldə etdiyi torpaqlarının nə qədər olduğunu da unudub. İndi sadalayacağımız mülklərin siyahısını görən oxucu G.Hacıbəylinin məşhur bir iş adamı olduğunu düşünməsin. G.Hacıbəyli deputat olduğu dövrde Mehdiabad qəsəbəsindəki "Əlliilər massivi"ndən qanunsuz olaraq, 12 sot torpaq sahəsini mənimsdəyi, 1-ci qrup əsil Vüqar Süleymanovun da ərazisinin bir hissəsini ələ keçirməsini, Goranboy rayonu, Xan Qərvəndə kəndində 92 sotluq torpaq sahəsi və onun üzərində yerləşən 400 kv. metr sahəsi olan nəhəng villa, Abşeron rayonu, Xirdalan şəhərində 60 sot torpaq sahəsi, Goradil kəndində 30 sot torpaq sahəsi, Abşeron rayonu, Mehdiabad qəsəbəsində, her biri 4 sot olmaqla, 3 yerdə torpaq sahəsi, Abşeron rayonu, Mehdiabad qəsəbəsində 6 sot torpaq sahəsi, Şamaxı rayonu, Qalebuğurdə kəndində 12 sot torpaq sahəsi, Səbail rayonu, Seyx Şamil küçəsində ofis, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251 A ünvanında 178,18 kv. metr sahəsi olan mənzil, Bakı şəhəri, Nəsimi rayonu, Dilərə Əliyeva küçəsi, ev 251 A ünvanında 179,14 kv. metr sahəsi olan digər mənzil, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26 ünvanında 63,3 kv. metr sahəsi olan mənzil, Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi 61, ev 2 ünvanında mənzil, Bakı şəhəri, Nəsimi rayonu, Səmed Vurğun küçəsi, ev 92 A ünvanında mənzil, Goranboy rayonu, Nadirkənd kəndində 5 hektar, Goranboy rayonu, Borsunlu kəndində 6,25 hektar, Goranboy rayonu, Aşağı Ağcakənd kəndində 1,76 hektar, Goranboy şəhəri 58-ci mehellədə hər biri 8 sot olmaqla, 2 torpaq sahəsi ...

Naturasında xəyanət olan, uzun illər bu dövlətin çörəyini yemiş, sonradan əqidəsini 180 dərəcə dəyişən, Vətənidən, dövlətdən öz əvərənlər xalqın dəstəyini yox, nifretini qazanan G.Hacıbəyli alınb-satılmağı gözəl bilən adamdır. Ona görə də, G.Hacıbəyli alqı-satqı məsələləri üzrə mütəxəssis olduğu üçün həmişə "ortalıqda"dır.

R.HÜSEYNOVA

BSBPİ: Azərbaycan Xalq Hərəkatının mərkəzi qərargahına basqın edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Azərbaycan Xalq Hərəkatının mərkəzi qərargahına basqın" edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Dəqiqiqəşdirilmədən yayılan məlumatda iddia olunduğu kimi polis əməkdaşları tərəfindən ofisə hər hansı axtarış aparılmayıb, ofis icarədar tərəfindən boşaldılmaqla qapadılıb.

Bu barədə SİA-ya Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. Məlumatda deyilir ki, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən qeyri-yaşayış sahəsinin sahibi tərəfindən mülkiyyət hüququ etibarname əsasında Binəqədi rayon sakini 1982-ci il təvüllüdü Hüseyin Əliyevə verilməklə, o da əmlakı Cəbrayıł rayonu Çaxırlı kəndində qeydiyyatda olan Aslan Həmidlinin adına rəsmiləşdirməklə "ANTV.AZ" internet kanalına icarəyə verib. Ancaq icarəyə verilən obyekti təyinatı üzrə istifadə olunmadığı barədə məlumat alan H.Əliyev, bir qrup müxalifyönlü şəxsin ona məxsus ofisə, icazəsiz yığıncaq keçirdiyini öyrənərək, oraya gelib, binanın mühafizə-komendatura işçilərinin köməyi ilə onların oradan çıxmاسını tələb edib. Onların dövlət əleyhinə şurular səsləndirməsi qonşuluqda işləyən digər icarədarların narahatlığına səbəb olduğundan H.Əliyev ofisi icarəyə verdiyi şəxsən geri alaraq, müqaviləni ləğv edib, qapının açarlarını onlardan alıb.

Bu barədə H.Əliyev polis müraciət edib. Hazırda Yasamal RPİ 29 PŞ-də müvafiq araşdırmaşalar aparılır.



"Əbülfəz Elçibəyin AXCP-ye və müxalifətə rəhbərliyi dönməmindən heç bir nüfuzu olmayan Əli Kərimli daha sonra siyasi məkrələ partiyaya qəsb edərək, təşkilatın resursları bahasına özünü əzabəş müxalifət öncülü kimi qələmə verə bildi".

Bu barədə alternativ AXCP-nin sədr müavini Tural İrfan partiyaya yaxın mətbu organında fikirlərini şərh edərək qeyd edib. Onun sözlərinə görə, məhz bu vasitə ilə Ə.Kərimli eposu, özündən razılığı, diktator xüsusiyyətləri ile minbir əziziyətə qurulan partiyani daxildən dağıtmayağa başladı və daxili çekişmələrə səbəb oldu: "Fərqli fikri qəbul etmedi, anti-demokratik bir idarəciliyə yönələrək, AXCP-nin bir neçə yera bölünməsini sürtəndirdi. Bununla, özüne rəqib ola biləcək ağıllı, demokrat idarəcilik qabiliyyəti olan təcrübəli şəxslərin "təhlükə" sindən xilas yolu tutdu ki, diktatorluğunun daha rahat edə bilsin. Nəticədə, fikirlərini boğulmaqdan xilas edənləri, ideyalarını xalqa çatdırmaq istəyənləri "düşmən" adlandırıb, onlara qarşı müxalifətə çevrildi".



meydan verilmədi: "Tincixmiş və liderlik eş-qindən az qala bihş olan Kərimli bu dəfə Rusiyaya meyilləndi. "Milli Şura" adlı qurumda canfəşanlıq edərək, sədr olmağa nail ola bilməsə də, sədre təsir qüvvəsini elində saxladı. Nəhayət, bu qurumun da tamاشası qurtarib, pərdələr bağlanandan sonra İrana və radikal dindarlar qarmaq atdı. Hay-küülü mitinq səhnələri qurmaqla, özü həbs etdiyi məbusların adı ilə manipulyasiyaya cəhd etdi. Nəticə etibarilə Kərimli ən müxtəlif dairələrin əlində aletə çevrildiyini anlayıb qəbul etsə də, eposundan vaz keçmədi".

Alternativ cəbhəci funksionerin sözlərinə görə, Əbülfəz Elçibəyin birçə silahdaşının da yanında qalmadığı bu şəxs xalqın da, müxalifətin də uğurlarını oğurlamaqla məşguldur: "Maaş və pensiya artımının, kadr islahatlarının guya, məhz onun təşkil etdiyi mitinqlərdən sonra olduğunu dəfələrlə minnətə xalqın başına qaxmağa cəhd etdi. Halbuki o, eyni məzmunlu, yorucu çıxışları illərdir təkrarlayırdı və bütün bu illərdə həmin çıxışlar nəyəsə nail olmuşdur? Cəvabı Ə.Kərimli özü hamidən yaxşı bilir.

Ölkədə mövcud olan sağlam müxalifətin, ictimai-siyasi fealların bir araya gəlməsinə

AXCP-dən AXCP-yə "oyun bitib" mesajı

Tural İrfan: "Kərimli dəfələrlə siyasetdə son nəfəsini verdiyi zaman hansıa sehrli əl tərəfindən "dirildilərək", yenidən meydana gəndərildi"

"Milli Şura" adlı qurumda canfəşanlıq edərək, sədr olmağa nail ola bilməsə də, sədrə təsir qüvvəsini əlində saxladı"

qarşı hər zaman çəper rolunu oynayan "Yurd" sədri üçün bu şəxsləri "agent", "hakimiyyətin adamı" adlandırmış, sosial şəbəkələrdə saxta profillərə sövdürüb təhqir etmək "siyasi mübarizə" üsuludur. İndiyəcən bir platforma, təklif, layihə, həll yolu, kompromis irəli sürməyən Kərimli anlamır ki, bular olmadan, sadəcə, "mən, mən" deməklə müxalifətçilik olmur, olmadı da..."

"O insanlar "Yurd" liderinin yanında, arxasında xərclədikləri illərin hesabını ondan soruşur"

"Ölkədə xaos yaranması, bundan bəhrənəmək niyyəti Ə.Kərimlini ugursuz siyasetçi durumuna saldı və indi də o, düşdüyü bu vəziyyətdən çıxa bilmir", deyə qeyd edən T.İrfan əlavə edib ki, "Yurd" şefi müxalifətin birge mübarizəsinin təşkili üçün heç cəhd etməyi də bacarmadı, yaxud da etmek istəmədi-bütün hallarda nəticə dəyişmedi: "Əksinə, müxalifəti birləşdirmək əvəzinə, parçaladı qüvvələri qarşı-qarşıya qoydu... Kərimli əslində, kimə qarşı müxalifətə dayandığı tam cılıpqılıqlı ilə nəzərə çarpdı. Fəaliyyəti ilə Azərbaycan xalqına xəyanət edən Kərimli müxalifətin digər nümayəndələrinin məhrumiyyətlərle üzləşdiyi bütün zamanlarda yüksək maddi imkan sahibi olaraq qaldı. Kərimli dəfələrlə siyasetdə son nəfəsini verdiyi zaman hansıa sehrli əl tərəfindən "dirildilərək", yenidən meydana gəndərildi. Ancaq artıq meydan da dəyişib, meydandakılar da. İndi Kərimlinin arxasında kor-korane gedən o insanlar yoxdur. O insanlar "Yurd" liderinin yanında, arxasında xərclədikləri illərin hesabını ondan soruşur. Kərimlinin bu suallara hər hansı cavabı yoxdur, cavabının olmaması onu da qəzəbləndirir, etrafına hücumdan çəkinmir, zor dilini işə salır, təşkilatından ayrılmış istəyənlərə qarşı kampaniyalara rəvac verir. Amma artıq oyun bitib..."

Rövşən NURƏDDİN OĞLU

Konsensual evlilik və erkən evliliyin mənfi nəticələri

Konsensual evlilik zamanı kontraseptiv vasitələrdən istifadə bu münasibətlərdən sağındınyayagəlməsinin qarşısını alır. Bu münasibələr, evlilik yaşının gecikməsinə və gec evliliklərin meydana çıxmasına şərait yaratır. Buna görə də, konsensual evliliklərin həyata keçirildiyi ölkələrdə erkən evliliklər qismən azalır və evlilik yaşı gecikir.

Rauf Məmmədov yazır: "Son 40-50 ilde erkən evlilik səviyyəsində ciddi azalmanın sebəblərindən birini də bununla bağlamaq olar. Lakin konsensual evliliklər hər zaman erkən evliliyin ortadan qalxmasına şərait yaratır. Çünkü konsensual evliliklərin en yüksək səviyyədə olduğu Cənubi Amerika və Karib hövzəsi ölkələrində erkən evlilik halları kifayət qədərdir. Burada 15-19 yaşlı qızlar arasında geniş yayılan konsensual evliliklər, qız uşaqlarının cinsi istismarına geniş yol açan uşaq fahişəliyinin artmasına səbəb olmuşdur. Cənubi Amerika ölkələrində sosial-iqtisadi durumun gərginliyi və qadının varlığını istismar edən ənənəvi dəyərlərin mövcudluğu, bu kimi halların artmasına şərait yaratır.

Artıq bir çox cəmiyyətlər üçün rəsmi nikahadək konsensual evliliyə daxil olmaq, sosial-mədəninormayaçevrilmişdir. Konsensual evliliklərin geniş yayıldığı Cənubi Amerikanın və Afrikadan fərqli olaraq, Avropada erkən evlilik və uşaq fahişəliyi halları çox cüzdür. Bunun da əsas səbəbi, həmin ölkələrdən fərqli olaraq, Avropada sosial-iqtisadi rifahın və gender bərabərliyi səviyyəsinin xeyli yüksək olmasıdır. Yeni Avropa ölkələrində qadınların aldığı təhsil səviyyəsi dövlət yardım programları, işləmək və gelir əldə etmek imkanları, qadınları maddi çıxış yolu kimi alternativ yollara sövq etmir. Gender bərabərliyinin pozulduğu və yoxsulluğun, işsizliyin yayıldığı ölkələrdə isə, qadınlar maddi təminat üçün əksər hallarda qeyri-qanuni yollara, fahişəliyə (xüsusilə, azyaşlı qızlar) cəlb olunurlar.

Avropada konsensual evliliklərin bir sosial normaya çevrilmesi, cəmiyyətdə erkən evliliyin azalmasına təsir etse de, aile qurumunun varlığına negativ təsir göstərir. Bütün bunu konsensual evliliklərin geniş yayıldığı cəmiyyətlərdə boşanmaların artmasında və təbib artımının azalmasında müşahidə edə bilərik.

Postsovet ölkələri arasında konsensual nikahlar en çox Moldova və Tacikistanda 20-24 yaşlı gənclər arasında geniş yayılmışdır (10%). Azerbaycanda bu səviyyə 1%-dən də aşağıdır. Lakin bu cür əlaqələrin qeydə alınması çətin olduğu üçün, onların səviyyəsinin daha çox olduğunu ehtimal etmək olar. Konsensual evliliyin en az olduğu (2%) və Afrikadan sonra erkən evliliyin en çox olduğu region Asiya ölkələridir."

Azerbaycan cəmiyyəti də, nikahqədər cinsi əlaqələrin qadağı

olunduğu cəmiyyətlərə aid oluna bilər. Lakin Azerbaycan bu məsələlərdə əreb ölkələri ilə müqayisə oluna bilməz. Çünkü Azerbaycan artıq 100 ildən artıqdır ki, gender bərabərliyi və modernləşmə proseslerinin inkişaf etdiyi bir cəmiyyətdir. Bu baxımdan, Azerbaycanda Qərb mədəniyyətinə məxsus dəyər və problemlər də mövcuddur. Bununla yanaşı, əsasən, azerbaycanlılar patriarchal düşüncənin daşıyıcılarından. Bunu sosioloji araşdırımlar da təsdiq edir.

R.Məmmədovun fikrincə, gənc tələbələr arasında aparılan səsiyoji araşdırımlar zamanı məlumat olmuşdur ki, nikahaqədər cinsi əlaqəni oğlanların 38%-i dəstekləmiş (rus və Azerbaycan bölməsi tələbələrinin nisbəti: 155%), 45%-i qarşı çıxmış (rus və Azerbaycan bölməsi tələbələrinin nisbəti-56%-72%), 17%-imövqeyini qeyri-müəyyənoldugu bildirmişdir. Qızların cəmi 11,5%-inikahaqədər cinsi əlaqəni dəstekləmiş, 79%-i qarşı çıxmış, 9,5%-i mövqeyinin qeyri-müəyyən olduğunu bəyan etmişdir. Oğlanların 35 faizi nikahaqədər cinsi əlaqələri dəstekləsə də, 78%-i bakıra qızla evlənməyə üstünlük vermiş, onlardan 8%-i mövqeyinin qeyri-müəyyən olduğunu bildirmiş, yalnız 13%-i bakıreliyə əhəmiyyət vermədiyini bəyan etmişdir.

Respondentlərin, nikahaqədər cinsi əlaqələrdən fərqli olaraq, vətəndaş nikahına münasibələri (oğlanlar 51%, qızlar 35%) daha yaxşı olmuşdur. Azerbaycan bölməsində təhsil alan tələbələrin 44%-i (rus bölməsində 40%) vətəndaş nikahlarını dəsteklədiyi halda, 39%-i (rus bölməsində 49%) ona qarşı çıxıbdır.

R.Məmmədov daha sonra yazır: "Göründüyü kimi, erkən evlilik ilə cinsi yetkinlik məsələlərinin birbaşa əlaqəsi vardır. Nikahaqədər cinsi əlaqələrin sərt şəkildə qadağan olunduğu cəmiyyətlərdə erkən evliliklə yanaşı, seksual-psixoloji zəminda pozuntular meydana çıxır. Nikahaqədər cinsi əlaqələrin sərbəst olduğu cəmiyyətlərdə isə, erkən evliliklər konsensual nikahlarla, yəni azyaşlı qızların cinsi əlaqəyə girməsi ilə nəticələnir. Nikahaqədər cinsi əlaqələrin sərbəst olması, seksual-psixoloji zəminda pozuntular aradan qaldırır. Seksual azadlıq insanın iradəsini zəiflədir və onu itaətkar edir və psixi pozuntusuna səbəb olur. Avropada qeyri-ənənəvi seks növlerinin artması bunu təsdiq edir. Azerbaycan, bu iki ifrat modelin arasında yerləşir. Lakin son dövrə cəmiyyətdəki gender problemləri tədricən daha çox Avropa meyarlarına yaxınlaşır.

İran hər iki model arasında orta mövqə tutmaq üçün, siğə məsələsindən istifadə edir. İran ruhaniları siyətin həm Qurani-Kərimə, həm də müəyyən hədislərə əsaslandığıni sübut etməyə çalışırlar. Sünni alimləri isə, bunu təzkib edir və siyəti tekzib edən hədisləri arqument kimi götürürler. Bu məsələ, hər iki məktəb arasında mübahisə

obyektidir. Bu nikahın islamdan evvelki dövrde tətbiq olunması (mutənikah) və Qurani-Kərimdə birbaşa şəkildə təşviq olunmaması, müsləmanların bu nikaha şübhə ilə ya-naşmalarına səbəb olur. Çünkü bu nikah mövcud vəziyyətdən çıxış yolu deyildir. Patriarxal cəmiyyətlərin mövcud vəziyyətdən çıxış yolu Avropa modeli də deyildir. Əsas məsələ, cəmiyyətdə kişi və qadınların hüquq və azadlıqlarının, səsiyal adalet və demokratiyanın təmin edilməsi, gənc əhalinin sosial-iqtisadi imkanlarının artırılması və onların sosial evlərlə təmin olunmasına şəraitin yaradılması, cəmiyyətin və evliliklərin yaşıının gəncəşdirilməsi mühüm əhəmiyyət kəsb edir." Erkən evliliklər sonradan bir sıra böyük fəsadlara yol açır. Bu fəsadlar məsiət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklərlə daha çox müşahidə olunur. Erkən evlənən qızlarda belə hallara daha çox rast gelinir.

Analıq dövrü üçün 18 yaş həddi, tibbi baxımdan, normal qəbul olunub. Həkimlər və tibbi ekspertlər bildirirlər ki, erkən evlilikdə qadın-də uşağın inkişaf etdiyi orqanlar tam yetişmədiyindən, bətnədəki uşağından inkişafı longiyə və ya abnormal uşaq dünyaya gələ bilər. Bundan başqa, qızlar qadınlıq-analıq dövrlərində yaşıları az olsa belə, onlarda qadınlaşma və püxteləşmə prosesləri başlayır. Beləliklə, orqanizmdə hormonal balanslaşma pozulur. Bu da qadının tez yaşlanması və xəstəliklərə tutulmasına səbəb olur.

R.Məmmədov yazır: "Qadın xəstəlikləri, əksər hallarda, erkən yaşda aile quran xanımlarda çox olur. Həmin yaş həddində orqanizmdə formalşama hələ tam başa çatmamış sayılır. Müşahidələr və statistik məlumatlar təsdiq edir ki, erkən evliliklə bağlı doğuş zamanı körənin və ya ananın sağlam olmaması və ya ölməsi ehtimalı yüksəkdir. Erkən hamiləlinin baş vermesi riski vardır. Çünkü həddi-bülübü şatmayan qızlar fiziki və psixoloji baxımdan bu prosedurlara hazır olmurlar.

Abortların qadağan olunduğu, kontraseptiv vasitələrin zəif istifadə olunduğu və tibbi xidmətlərin aşağı səviyyədə olduğu ölkələrdə ana ölümləri dərəcə yüksəkdir. Dün-yada hər 100 min doğuşa görə, ana ölümlərinin sayına diqqət yetirəndə də, görürük ki, gender bərabərsizliyinin, erkən evliliyin və ana ölümlərinin yüksək səviyyədə olduğu era-zilər təqribən üst-üstə düşür.

Eynilə, erkən evliliyin və ana ölümlərinin yüksək səviyyədə olduğunu ərazilərdə uşaq ölümlərinin səviyyəsi də yüksəkdir. Çünkü bu ərazilərdə yoxsulluq, acliq və tibbi xidmətlərin aşağı səviyyədə olması uşaqların kütłəvi ölümünə şərait yaratır.

Azerbaycanda əhalinin sağlamlığın qorunması haqqında qanunun 18-ci maddəsinə əsasən, 18 yaşadək insanlar müvafiq icra həkimiyəti orqanlarının göstərişləri-ne uyğun olaraq, dövlət sehiyye



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

müəssisələrində pulsuz məsləhət-leşmələr və xidmətlərdən yararlana bilərlər.

Doğuşda 20-30 yaşında olanlar nisbətdə 15-19 yaşındakılar üçün ölüm riski iki dəfə, 15 yaşadək olanlar üçün isə, 5-7 dəfə artıqdır. Bununla yanaşı, ağır xroniki xəstəliklərə tutulmaq ehtimalı da çox yüksəkdir. Eyni zamanda, 19 yaşında olan qadınlardan fərqli olaraq, yetkinlik çağına çatmamış qızlardan doğulan uşaqların ölüm (60%), erkən doğulma (35-55%) və sağlam olmama ehtimalı yüksəkdir.

Azərbaycanda 15-17 yaşlı analar tərəfindən doğulan uşaqların sayı 2008-ci ildə 3633, 2009-cu ildə 3538, 2010-cu ildə 4103, 2011-ci ildə 4392, 2012-ci ildə 3236, 2013-cü ildə 2855, 2014-cü ildə 3296 olmuşdur. Son 6 ildə 1547 yaşlı analar tərəfindən doğulan uşaqların sayı 21420 nəfər olubdur. Bununla yanaşı, 2000-2007-ci illərdə ana ölümlərinin sayında da artım müşahidə olunmuşdur.

Erkən evlilikdə olan şəxslər rəsmi dövlət qeydiyyatından keçmədikləri üçün, tibbi arayışa malik olurlar. Bu, sonradan meydana çıxmama ehtimalı olan genetik, xroniki xəstəliklərin qarşısının alınmasına, sağlam nəslin dünyaya gəlməsinə maneçilik töredir. Hər hansı bir fiziki fəsadın ortaya çıxması isə, tədrisən ağır psixoloji problemlərin yanmasına səbəb olur.

Müellifin fikrincə, erkən evliliyə məcbur edilən qızlar ailənin mənəvi-psixoloji, eyni zamanda, fiziki yükünü çekməyə hazır olurlar.

Çünki ana olan qızların özleri anaya möhtacdır. Onlar öz yaşıları ilə birgə eylənməyə, vaxt keçirməyə, analarının qayğısına ehtiyacları olduqları halda, bunlardan və cəmiyyətdən tecrid olunmaq məcburiyyətində qalırlar. Onlar yeni yanmış psixoloji mühitə adaptasiya olmaqla çətinlik çəkirler. Əgər onların həyat yoldaşları və ətrafindakı insanlar mövcud durumu düzgün dəyərləndirə bilməsələr, gənc qızların psixoloji problemləri yaranıbilər.

Azyaşılı və təhsilsiz qadınlar da-ha çox məsiət zorakılığına məruz qalır və cəmiyyətdən daha çox tecrid olunurlar. Erkən əre gedən qız öz ailəsindən, məktəbdəki yoldaşlarından ayrılarq, sosial tecrid dumrunda düşürlər. Bəzi hallarda, ərələri onları tamamilə tecrid edirlər. Nəticədə, qız anasından məsləhət ala bilmədiyi üçün, düşdürü mühitin xarakterine tabe olur. Əgər əri və düşdürü mühit normal deyilsə, onun uşaq psixologiyası zədə alır və psixoloji problemlər yaradır. Erkən əre gedən qızların özleri hələ uşaqlıq dövrünü yaşıdları üçün, həmin qızların ana olan zaman öz uşaqlarına laqeyd yanaşmaları real problemlər yaradır. Bəzi hallarda intihar halları da baş verir. Çünkü azyaşılı qızın heyata baxışı ilə ondan yaşılı olan ərinin baxışları arasındakı ziddiyət münəqışlərə və depressiyalara səbəb olur.

VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

Məktəblilər "Bakcell"in qonağı olub

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil Internet Provayderi Bakcell şirkətinin ofisində "Dərs Evi" tədris mərkəzinin keçirdiyi "Yaaay!" programının iştirakçıları ilə görüş keçirilib. Programda iştirak edən məktəblilər Bakcell şirkətinin Əlaqə Mərkəzinə səfər edib, 7x24 rejimində fəaliyyət göstərən mərkəzin iş prinsipi ilə tanış olub, operatorların abunəçilərlə danışlığını izleyib, abunəçilərlə ünsiyət qaydaları barədə məlumatlandırılırlar. Əlaqə Mərkəzinin əməkdaşları onların coxsayılı sualları cavablandırıb.

Yüksek keyfiyyətli xidmetin göstərilməsi və müştəri məmənnüyyəti "Bakcell"in fəaliyyətinin prioritet istiqamətlərindən. Bakcell abunəçiləri "555" Əlaqə Mərkəzine zəng vurmaqla və ya "Mənim Bakcellim" mobil tətbiqetməsindən istifadə etməklə öz mobil nömrələri ilə bağlı bir çox əməliyyatları həyata keçirə bilərlər.

Məktəblilərə peşə seçimində dəstək göstərmək məqsədi daşıyan "Yaaay!" programı çərçivəsində VIII-XI sinif şagirdləri IT, incəsənet, səhiyyə, mühəndislik, təhsil, aqro-biznes, maliyyə, nəqliyyat, telekommunikasiya, inşaat, turizm və otelçilik sahələrində fəaliyyət göstərən şirkətlərə səfər edib, onların iş prosesi ilə yaxından tanış olub özlərini bu peşələrdə sinamaq imkanı əldə edirlər.

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil Internet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmetləri istifadəçilərinə geniş çeşidde məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidmeti göstərir. Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.

7500-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (benç-markinq) sahəsində beynəlxalq lider və en etibarlı müstəqil təşkilat olan "P3 Communications" şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, en yaxşı şəbəkə adına layiq görülüb ("Best in Test"). 2018-ci ildə şirkət "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış "Ookla" şirkəti tərəfindən "Bakcell"ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmetlərinin göstərilməsinə görə təqdim edilib.

Bakcell və onun məhsul və xidmetləri haqqında etraflı məlumat eldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell"in məhsul və xidmetləri haqqında məlumat əldə edə bilərlər.

"Qarabağ"dan daha bir transfer



Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən "Qarabağ" yay fasıləsində üçüncü transferini gerçəkləşdirib. klubun rəsmi saytında yer alan xəbərə görə, Ağdam temsilçisi Rerras Faysalı heyətinə qatıb. Mərakeşli müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Qeyd edək ki, 26 yaşlı futbolcu sonuncu dəfə Fransanın "Bezye" klubunda çıxış edib. Xatırladaq ki, "Qarabağ"a yay fasıləsində İspaniyalı yarımmüdafiəçi Xayme Romero və braziliyalı müdafiəçi Ailton Silvani heyətinə cəlb edib.

"Neftçi" - "Sperantsa" matçını avstriyalı hakimlər idarə edəcək

Futbol üzrə UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Neftçi" - "Sperantsa" (Moldova) matçının hakimləri açıqlanıb. UEFA-nın saytında yer alan məlumatə görə, qarşılaşma avstriyadan olan briqadasına tapşırılıb. Baş hakim Yulian Vaynberger olacaq. Ona yan xətədə Maksimilian Kolbiç və Mixael Nemets kömək edəcək. Andrea Hayss isə dördüncü hakim funksiyasını yerine yetirəcək.

Qeyd edək ki, iyulun 18-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Sperantsa" matçı saat 21:00-da başlanacaq. Komandalar arasında Moldovada oynanılan görüş "Neftçi"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

ses

Son sahifə

16 iyul

İsmayıllıda Ulu Öndərin hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş bayram tədbiri keçirilib

Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının və İsmayıllı rayon icra hakimiyyətinin birləşmiş təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş silsilə tədbirlər, idman yarışları, şeir və rəsm müsabiqələri keçirilib. Tarixin Azərbaycana bəxş etdiyi Ulu Öndərin hakimiyyətə gəlmasının 50 illiyinə həsr olunmuş zirvə toplantısı - bayram tədbiri keçirilib. Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önungə gül dəstələri düzülləb. Bayram təntənəsi İsmayıllı şəhər Mədəniyyət Mərkəzində davam etdirilib. İlk olaraq, Ümummilli Liderin həyat və fəaliyyətini eks etdirən sərgiyə və filmə baxılıb.



İnkişaf mərhələsinə qədəm qoyub: "Azərbaycanın müasir tarixinin bütöv bir mərhələsi, eləcə də, müstəqil dövlətimizin inkişafı, məhz Ulu Öndərin adı və fəaliyyəti ilə bağlıdır. Azərbaycan bu gün Ulu Öndərin düşündüyü kimi, dünyada müstəqil, qüdrətli dövlət kimi öz sözünü deyərək, yaşayır və dinamik inkişaf edir".

Meruzədən sonra bədii qiraətçi Ramiz Zülfüqarov "14 iyul bayramı" şeirini söyləyib. Tarixçilər Mehdi Məmmədov və Ramiz Baloğlanov Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyi Xatirə medalı ilə təltif olunublar. Medalları İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdamed Sadıqov təqdim edib. Bununla da, tədbirin rəsmi hissəsi başa çatıb. İsmayıllı Regional Mədəniyyət İdaresi məzmunlu və maraqlı bədii program nümayiş etdirib.

Tədbirdən sonra isə "Damla" Turizm-İstirahət Mərkəzində şəhər 50 illik tarixə həsr olunmuş bayram konserti keçirilib. Müşəf məsabiqələri qalibləri Kamile Nəbiyeva, İləhə Rüstəmova və eməkdar mədəniyyət işçisi, aşiq Ağamurad İsrafilov mahnılar ifa ediblər.

ZÜMRÜD BAYRAMOVA



Tədbirdə tarixçi, eməkdar müəllim Ramiz Baloğlanov "Azərbaycan tarixinin Heydər Əliyev epoxası" mövzusunda maruzə ilə çıxış edib. O bildirib ki, öten əsirin 70-ci illerindən etibarən Azərbaycanın siyasi həyatı və bütövlükde, cəmiyyətimiz Ulu Öndər Heydər Əliyevin böyük səyləri nəticəsində, özünün yeni

Kamile Nəbiyeva, İləhə Rüstəmova və eməkdar mədəniyyət işçisi, aşiq Ağamurad İsrafilov mahnılar ifa ediblər.

"Yuventus" Aaron Remzini ictimaiyyətə təqdim edib

"Yuventus" yeni transferi Aaron Remzini ictimaiyyətə təqdim edib. İtaliya klubunun rəsmi saytında yer alan məlumatə görə, uelsli yarımmüdafiəçi Turin təmsilçisində 8 nömrəli formada çıxış edəcək. 28 yaşlı futbolçu təqdimat mərasimində "Yuventus" a keçidi haqda danışıb: "Yuventus"da olduğum üçün xoşbəxtəm. Qısa vaxtda komandaya qoşulmaq istəyirəm. Bu klub mənimle maraqlananda mənə yuxu kimi gəlirdi. Burada yaxşı qarşılandım. Baş məşqçimiz Maurizio Sarri ilə danışdım. Böyük hədəflərə nail olmaq üçün ona kömək etməyə hazırlam". Qeyd edək ki, son klubu "Arsenal" olan Remzi "Yuventus" a azad agent kimi keçib.



Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməye bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, səhifələrin "Azərbaycan" nəşriyatında çap olunur
Qəzetdə AzərTAc, SIA və AZADINFORM informasiya agentliyklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600